

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim  
üçün ən əziz qəzetdir

*Ilham Aliyev*

# SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 004 (5476) 10 yanvar 2018-ci il. "Əlinçə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

## Azərbaycan regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilir

Prezident İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət  
Limanı kompleksində Ro-Ro terminalının açılışında iştirak edib



İlham Əliyev: "Yaxın  
gələcəkdə Azərbaycan qazı  
Bolqarıstan ərazisinə  
çatdırılacaq"



3

Siyavuş Novruzov: "YAP  
bütün gücünü, istiqamətlərini  
seçkilərə yönəldəcək"



5

Rusiyalı tarixçi: "Erməni  
terrorçuları Rusiyada bir sıra  
terror hadisələri törədiblər"



6

Aparılan sosial siyasət ölkə  
vətəndaşlarının maddi  
vəziyyətinin axşlaşdırılmasına  
yönəldilib



8

Ötən il muxtar respublikada  
10 yeni məktəb binası  
istifadəyə verilib



12

Fransada ermənipərəst  
deputat cəzalandırılıb



12

5

Azərbaycandan 10  
xarici ölkəyə 13 ixrac  
missiyası təşkil olunub

MADE IN  
AZERBAIJAN

6

İskəndəryan: "ATƏT-in  
Minsk Qrupu DQ-nın  
həllinə cəhd  
göstərmir"



16

Koutinyo  
"Barselona"da Arda  
Turanın formasını  
geyinəcək



10 yanvar 2018-ci il

# Azərbaycan regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilir

*Prezident İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışında iştirak edib*

**A**zərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışında iştirak edib, kompleksdə görülən işlərlə tanış olub. AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdi.

Bildirildi ki, Baş Plana əsasən, yeni liman kompleksinin hazırda inşası aparılan birinci fazası 12 yanvarla körpüsünə malik olmaqla, yükaşıma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min ədəd 20 futluq konteyner təşkil edir. Birinci faza çərçivəsində Ro-Ro tipli gəmilər üçün 2 körpü, 7 körpüdən ibarət universal quru yük və konteyner terminalı, 2 bərə körpüsü, eləcə də xidməti donanma gəmiləri üçün 1 körpü nəzərdə tutulub. Həmçinin xidməti donanma gəmiləri üçün təmir bazasının, limanın əməliyyat binasının, yük sahələri və anbarların, sərhəd və



fiq Sərəncamının icrası ilə bağlı verilmiş tapşırıqla əsasən, bu kompleksin inşası üçün 400 hektar torpaq sahəsi ayrılıb. Yeni limanın hazırda inşası aparılan birinci fazası ümumi ərazinin 117 hektarını əhatə edir. 2010-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə kompleksin təməli qoyulub, 2014-cü ildə isə birinci mərhələyə daxil olan liman qurğularından biri - iki körpüdən ibarət bərə terminalı istifadəyə verilib.

Prezident İlham Əliyevin "Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisinin sürətləndirilməsi sahəsində əlavə tədbirlər barədə" 2017-ci ildə imzaladığı Sərəncama əsasən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi üzrə layihənin davam etdirilməsi və yekunlaşdırılması üçün icra oluna-caq işlərin sifarişçisi İqtisadiyyat Nazirliyi təyin edilib. Dövlətimizin başçısının bu istiqamətdə qarşıya

qoyduğu vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün işlərin başlanma və tamamlanma tarixləri göstərilməklə Tədbirlər Planı işlənilib hazırlanıb və uğurla icra edilir. Sifarişçi tərəfindən xarici və yerli mütəxəssislərin iştirakı ilə limanın Baş Planı təkmilləşdirilərək müvafiq qaydada razılaşdırılıb və təsdiq edilib, layihə qrafiki buna müvafiq olaraq yenilənib. Tədbirlər Planı ilə müəyyən edilmiş məqsədlərə nail olmaq üçün seqmentlər üzrə inşaat işlərində ikinövbəli iş rejimi tətbiq edilib. Nəticədə işlərin dinamika əvvəlki dövrlərlə müqayisədə beş dəfə artıb. Hazırda tikinti işləri yüksək sürətlə davam etdirilir və bu işlər kompleksin bütün seqmentlərini əhatə edir. Tikinti işlərinə 1500-ə yaxın işçi qüvvəsi və 300-ə qədər müxtəlif təyinatlı inşaat texnikası cəlb olunub.

Ardı Səh. 3

gömrük xidməti məntəqələrinin, ümumilikdə, 72 müxtəlif təyinatlı bina və qurğuların tikintisi, sənədlər üçün beynəlxalq terminalın layihələndirilməsi, kranların alınması, təchizatı və quraşdırılması aparılacaq. Kompleksdə xidməti donanma gəmiləri üçün körpünün uzunluğu 155 metrdir və buraya eyni zamanda 11 kiçik gəminin yan alması mümkündür.

Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi siyasətinin tərkib hissəsi olan, Şərqi-Qərbi və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı

Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici və mühüm rola malikdir. Layihənin həyata keçirilməsinə Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncamla başlanıb. Yeni limanın məhz Ələt qəsəbəsində inşası təsadüfi deyil. Bu ərazi Şimal-Cənub və Şərqi-Qərbi dəhlizlərinin Azərbaycan seqmentləri olan avtomobil və dəmir yolu xətlərinin kəsişməsində yerləşir və yeni limanın inşası ilə buraya su magistrallarının da əlavə edilməsi, mahiyyət etibarilə, bu ərazinin mühüm nəqliyyat qovşağına və yeni geniş logistik məkanə çevrilməsinə imkan yaradır.

Dövlətimizin başçısının müvafiq



# Azərbaycan regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilir

*Prezident İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışında iştirak edib*

Əvvəli Səh 2

İnşaat işlərinin müvafiq müqavilələrə əsasən liman ərazisinin iki hissəsində - quru və dəniz segmentlərində aparılması nəzərdə tutulur. Görülən işlər Xəzər dənizində üzən gəmilərin limana təhlükəsiz və sərbəst yanılmasını təmin etmək imkanı verir. Hazırda limana çəkisi 7-8 min tonadək gəmilər daxil olur. Layihələndirmə zamanı liman akvatoriyasında dərinliyin 7 metrədən 9 metrə qədər artırılma imkanı da nəzərə alınıb ki, bu da gələcəkdə çəkisi 12 min tona qədər olan gəmilərin də sərbəst yanılmasını təmin edəcək.

Prezident İlham Əliyevə yeni Ro-Ro terminalı barədə məlumat verildi. İldə 60 minə yaxın TIR və ya 1,8 milyon ton yük qəbul etmək imkanında olan terminal ən müasir texniki tələblərə uyğun tikilib. Terminaldakı birinci körpünün illik yükəşmə qabiliyyəti 800 min ton, ikinci körpünün isə 1 milyon tondur. Ro-Ro terminalı iki yanılma körpüsündən ibarətdir. Birinci körpünün uzunluğu 222 metr, ikinci körpünün uzunluğu isə 190 metrə yaxındır. Terminal daşımaların avtomobil-su və su-avtomobil segmentlərində təkərli texnikanın daşınması üçün nəzərdə tutulur. Dövlətimizin başçısı terminalın açılışını etdi.

Buradakı sistem suyun səviyyəsinin enib-qalxmasından asılı olmayaraq gəmilərin təhlükəsiz şəkildə körpüyə yanılmasını təmin edir. Layihə qrafikinə əsasən, bu il yanvarın sonunadək digər yeddi ümumi yük körpüsünün tikintisi tamamlanacaq. 2018-ci ilin birinci rübünün sonunadək isə an-

barların, yardımçı binaların, digər əlaqəli infrastruktur obyektlərinin inşasının, onların mühəndis-kommunikasiya xətlərinin çəkilməsinin, həmçinin yardımçı sistemlərin quraşdırılmasının yekunlaşdırılması nəzərdə tutulur. Limanın əməliyyat binasının inşası isə bu ilin mayında bitəcək.

Layihə çərçivəsində müasir tələblərə cavab verən informasiya texnologiyaları və təhlükəsizlik infrastrukturunun yaradılmasına xüsusi diqqət göstərilir. Bu məqsədlə liman ərazisində əməliyyatların səmərəli idarə olunmasını təmin edəcək Liman İdarəetmə və İnformasiya Sisteminin və digər informasiya texnologiyaları komponentlərinin tətbiqi, eləcə də Gəmilərin və Liman Vəsitələrinin Mühafizəsi üzrə Beynəlxalq Kodeksin tələblərinə uyğun mühafizə sisteminin yaradılması nəzərdə tutulur. İnformasiya texnologiyaları komponentinin tətbiqi ilə bilavasitə liman əməliyyatlarının səmərəliliyinin yüksəldilməsi təmin ediləcək. Ro-Ro terminalında tətbiq edilən və tam avtomatlaşmış informasiya

texnologiyaları modullarından biri olan Liman Əməliyyat İdarəetmə Sistemi bütün prosesləri rahat və şəffaf şəkildə həyata keçirməyə imkan verir. Belə ki, Azərbaycanın dövlət sərhədini keçən və bu limana istiqamətlənən yükün elektron bəyannaməsi Dövlət Gömrük Komitəsinin xətti ilə buradakı Əməliyyat İdarəetmə Sistemində daxil olur. Nəticədə yükün limana gəlmə tarixi belli olur, onun gözləmə ərazisində yeri ayrılır, ödəmə xərci onlayn formada daşıma şirkətinə göndərilir. Limana daxil olan nəqliyyat vasitəsinin qeydiyyat nişanına əsasən yükə dair məlumat əməliyyat sistemində əks olunur və yük sahibi bu məlumatı müşahidə edə bilər. Sənədləşdirmə bitdikdən sonra TIR gəmiyə yüklənir, təyinat limanı isə yük, onun çatdırılma vaxtı və gəmi barədə məlumat əldə edir. Hazırda bu sistem vasitəsilə müvafiq dövlət və özəl qurumların, eləcə də Gürcüstan, Qazaxıstan və Türkmənistan limanlarının şəbəkəyə qoşulması işləri aparılır.

Sonra dövlətimizin başçısına

hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin inşaat ərazisində görülən işlər barədə məlumat verildi.

Prezident İlham Əliyev inşaat ərazisini gəzdi, işlərin gedişi ilə yaxından tanış oldu. Yeni Bakı limanının tikintisində ən müasir standartlara cavab verən son mühəndislik yeniliklərindən istifadə olunur. Layihə çərçivəsində, həmçinin gəmilərdən toplanmış neft tərkibli və məişət sularının təmizlənməsi üçün Xəzər dənizi hövzəsində ilk dəfə ən son texnologiyaya əsaslanan suyun bioloji təmizlənməsi qur-

xətti üçün bilavasitə yükəmələyici məntəqə funksiyasını yerinə yetirəcək. Beləliklə, Şimal, Cənub, Şərq və Qərb istiqamətlərindən dahlizlər üzrə ölkəyə daxil olan yük axınlarının yeni liman kompleksində cəmlənərək, buradan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropa istiqamətində və ya gəmilər vasitəsilə Şərq istiqamətində nəql olunmasını təmin edən səmərəli və dayanıqlı logistik zəncirin formalaşdırılması üçün zəmin yaranaçaq. Yeni limanın ərazisi də daxil olmaqla ətraf ərazilərdə azad iqtisadi zonanın yaradılması nəzərdə tutulur ki, bu da mühüm nəqliyyat qovşağı kimi limana da-



ğuları tikilib. İndiyədək 11 dəmir yolu xəttindən ibarət vaqonların qəbulu, göndərilməsi və çeşidlənməsi parkı yaradılıb.

Yükləmə-boşaltma əməliyyatlarının səmərəliliyinin yüksəldilməsi məqsədilə Almaniyanın "Ardelt" şirkətindən müxtəlif yük təyinatlı yeni portal texnika alınıb və hazırda quraşdırılması həyata keçirilir.

Yeni liman ötən il istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu

ha geniş tranzit və daşıma imkanları təmin edəcək.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu layihələr ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafında müstəsna rol oynayan nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə, tranzit imkanlarının genişləndirilməsinə mühüm töhfə verir, Azərbaycanın tranzit potensialını gücləndirir.

**B**olqarıstan Prezidenti Rumen Radev yanvarın 9-da Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. SİA Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən məlumat verir ki, Rumen Radev dövlətimizin başçısını Yeni il münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Bolqarıstan Prezidenti, eyni zamanda, bu yaxınlarda Bakıdan Sofiyaya birbaşa hava xəttinin açılması ilə bağlı Prezident İlham Əliyevə minnətdarlığını bildirərək, bunun iki ölkə arasında əlaqələrin möhkəmlənməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildiren Prezident İlham Əliyev, öz növbəsində, Bolqarıstan Prezidenti Rumen Radevə Yeni il münasibətilə təbriklərini çatdırıb. Dövlətimizin başçısı yeni açılmış Bakı-Sofiya hava xəttinin Azər-

## İlham Əliyev: "Yaxın gələcəkdə Azərbaycan qazı Bolqarıstan ərazisinə çatdırılacaq"



baycan-Bolqarıstan əməkdaşlığının daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Bolqarıstan Prezidenti "Cənub Qaz Dəhlizi" layihəsinə toxunaraq bunun Avropanın qaz təchizatının şaxələndirilməsi baxımından əhəmiyyətini və bu layihədə Azərbaycanın həlledici rolunu xüsusi vurğulayıb, Azərbaycanın Bolqarıstanın qazlaşdırılması işində iştirakında ölkəsinin maraqlı olduğunu qeyd edib. Prezident İlham Əliyev bildirib ki, Cənub Qaz Dəhlizinin icrası uğurla davam etdirilir, bu il TANAP layihəsinin başa çatması gözlənilir və yaxın gələcəkdə Azərbaycan qazı Bolqarıstan ərazisinə çatdırılacaqdır. Söhbət zamanı Prezident Rumen Radev Azərbaycan Prezidentini Bolqarıstana rəsmi səfərə dəvət edib. Prezident İlham Əliyev dəvəti minnətdarlıqla qəbul edib.

## Rəsmi xronika

Prezident İlham Əliyev Fərhad Babayevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində xidmətlərinə görə Fərhad Ağa Səlim oğlu Babayev "Şöhrət" ordeni ilə təltif edilsin.

\*\*\*

Dövlət başçısının digər Sərəncamı ilə Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə Arif Möhəbəli oğlu Əzizov "Şöhrət" ordeni ilə təltif edilib.

10 yanvar 2018-ci il

# Azərbaycan 2018-ci ilə inamla qədəm qoyub

*Prezident İlham Əliyev: “2017-ci il tarixdə dərin, köklü və nəticə verən iqtisadi islahatlar ili kimi qalacaqdır”*

**O**tən il dünya ölkələrinin həyatında müxtəlif hadisələrlə yadda qaldı. Bəziləri müharibə və terror-dan, bir qismi daxili siyasi kataklizmlərdən, çəkişmələrdən və vətəndaş qarşıdurmasından əziyyət çəkdi. Lakin Azərbaycanda 2017-ci il yaddaqalan hadisələrlə, o cümlədən, uğurlu məqamlarla əlamətdar oldu. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətinin yüksəldilməsi, real sektora, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar, təmin edilmiş siyasi və makroiqtisadi sabitlik ötən il Azərbaycan iqtisadiyyatının inkişafını, xarici təsirlərə və risklərə dayanıqlığını şərtləndirən başlıca amillər kimi yadda qaldı.

Ötən il ölkəmizin şanlı tarixinə qızıl hərflərlə yazılacaq mühüm hadisələri, xüsusilə, qeyd etməliyik: IV İslam Həmrəyliyi Oyunları, “Yeni əsrin müqaviləsi”, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı və 2 milyard ton neft hasilatı. Əlbəttə ki, bütün bunlar tarixilik və geosiyasi kontekstdə müstəqil Azərbaycan üçün çox əhəmiyyətli proseslərdir. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bu mühüm prosesləri dəyərləndirərək, qeyd edib ki, 2050-ci ilə qədər qüvvədə olacaq “Əsrin Müqaviləsi” ölkəmizə milyardlarla dollar gəlir gətirəcək. Sadəcə olaraq, Azərbaycana verilən bonus 3 milyard dollardan çoxdur. “Cənub Qaz Dəhlizi”nin icrası, demək olar ki, son mərhələyə qədəm qoyub. Gələn il TANAP layihəsinin açılışı gözlənilir.

Qitələri birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu Asiya ilə Avropa arasında ən qısa və etibarlı yol olacaq, bundan son-

ra onilliklər ərzində Azərbaycana həm iqtisadi, həm də siyasi dividendlər gətirəcək. Bütün bunlar isə, Azərbaycanın önəmli tranzit ölkəsinə və nəqliyyat-logistika mərkəzinə çevrildiyini bir daha təsdiqləyən faktorlardır. IV İslam Həmrəyliyi Oyunlarında isə Azərbaycan idmançıları tarixi rekordlara imza atdılar. Prezident İlham Əliyev xalqa təbrikində bu uğuru belə qiymətləndirdi: “Bakıda ən yüksək səviyyədə keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları birinci yerə layiq görüldülər. Bütün müsəlman aləmində birinci yeri qazanmaq çox böyük tarixi nailiyyətdir. Əgər biz 2015-ci il Avropa Oyunlarını yada salsaq, orada da Azərbaycan komandası ikinci yerdə idi. Yeni bu, bir daha onu göstərir ki, Azərbaycan güclü idman dövlətidir”.

Ötən il Azərbaycanda elan edilən “İslam Həmrəyliyi İli” həmrəyliyin inkişafına və güclənməsinə dəyərli töhfə oldu. 2017-ci il üçün xarakterik olan

nikbin məqamlardan biri də iqtisadiyyatımızın, xüsusən, onun qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar və qazanılan nailiyyətlərdir. Dövlət başçısının xalqa təbrikində bu barədə deyilir: “Bu il iqtisadiyyatın qeyri-neft sektoru 2 faizdən çox, iqtisadiyyatımızın qeyri-neft sənayesi 3 faizdən çox, kənd təsərrüfatı isə 4 faizdən çox artmışdır. Hesab edirəm ki, indiki şərait üçün bu, çox yaxşı nəticədir. Əminəm ki, 2018-ci ildə rəqəmlər daha da böyük olacaq. Eyni zamanda, biz öz valyuta ehtiyatlarımızdan da çox səmərəli şəkildə istifadə etdik. Baxmayaraq ki, neftin qiyməti aşağı düşüb, biz valyuta ehtiyatlarımızı artırma bilmişik, özü də böyük dərəcədə. Valyuta ehtiyatlarımız 4,5 milyard dollardan çox artmışdır. Bu da bizim strateji ehtiyatımızdır, bizə həm iqtisadi, həm də siyasi müstəqillik verən və onu gücləndirən amillərdən biridir”.

Ötən il Azərbaycanın bey-

nəlxalq əlaqələri daha da genişləndi. Bunun da səbəbi dünyada özünü ləyaqətli və etibarlı tərəfdaş kimi göstərən Azərbaycanın yürütdüyü müstəqil siyasətdir. Əlbəttə ki, Prezident İlham Əliyevin xarici siyasətinin əsas məsələsi Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllidir. Prezidentin söylədiyi kimi, bu istiqamətdə nəticələr olmasa da, 2017-ci ildə Azərbaycanın mövqeyi daha da möhkəmlənib. Separatçı rejim tərəfindən keçirilmiş qondarma “referendum” dünya ictimaiyyəti tərəfindən qəbul edilmədi. Bununla da, dünya birliyinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığını bir daha təsdiqlədi.

Digər önəmli məsələ isə, Ermənistanın qeyd-şərtsiz danışıqlara qoşulması oldu. Buna qədər danışıqlara qatılmaq üçün bəzi şərtlər qoyan Ermənistanın aprel məğlubiyyətindən sonra irəli sürdüyü heç bir şərt Azərbaycan tərəfindən qəbul edilmədi. Danışıqlar qeyd-

şərtsiz bərpa edildi. Prezident İlham Əliyev xalqa təbrikində bu prosesi belə qiymətləndirdi: “Ümid edirəm ki, danışıqlar nəticəsində, biz məsələnin həllinə nail ola bilərik. Əlbəttə ki, danışıqlarda bizim mövqeyimizi güclü iqtisadi və hərbi potensial daha da gücləndirir. Aprel məğlubiyyətindən sonra Ermənistan hələ də özünə gələ bilməyib. Hesab edirəm, bu məğlubiyyət onlar üçün yaxşı dərs olmalıdır, bir daha bütün dünyaya göstərməlidir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq”.

Bütün bunların fonunda Azərbaycan 2018-ci ilə inamla qədəm qoyub. Bu il üçün gözləntilər çoxdur. Dövlət başçısı da vurğulayıb ki, qarşıda duran bütün vəzifələri icra etmək üçün güclü iqtisadiyyat lazımdır. Məhz bütün bunların fonunda, əminliklə deyə bilərik ki, dövlət başçısının qəbul etdiyi qərarlar və atılan addımlar 2018-ci ildə də öz müsbət nəticəsini verəcək.

“Səs” Analitik Qrupu



# Siyavuş Novruzov: “YAP bütün gücünü, istiqamətlərini seçkilərə yönəldəcək”

*Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun SƏS TV-yə müsahibəsi:*

**- Siyavuş müəllim, 2017-ci il ümumilikdə Yeni Azərbaycan Partiyası üçün hansı uğurlarla yadda qaldı və 2018-ci ildə qarşıda duran vəzifələr nədən ibarətdir?**

- Ümumiyyətlə, 2017-ci il həm dövlətimiz, xalqımız həm də Yeni Azərbaycan Partiyası üçün uğurlu il oldu. Tarixə nəzər salsaq görürük ki, bu il də ölkəmizin iqtisadiyyatı inkişaf etdi, sosial problemlərin həlli ilə bağlı lazımı addımlar atıldı, müxtəlif sahələrin inkişafı ilə bağlı bir sıra qərarlar qəbul olundu. O cümlədən, bildiyiniz kimi 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” idi və bununla əlaqədar bütün islam ölkələrinin Azərbaycanla birlikdə İslam Oyunlarını keçirməsi və dünyaya bir mesaj verilməsi çox vacib amillərdən idi. Azərbaycanın beynəlxalq nüfuzunun artması, ölkəmizdə yeni iş yerlərinin açılması, kənd təsərrüfatının, sənayenin inkişafı və digər sahələrdə baş verən tərəqqi 2017-ci ildə ölkəmizdə xeyli uğurlar əldə olunduğundan xəbər verir. Mən xüsusilə iki məsələni qeyd etmək istərdim. Birincisi, bu il iki böyük layihə reallaşdı. “Əsrin Müqaviləsi”nin 2050-ci ilə qədər uzadılması və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı baş verdi. Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi Azərbaycanın beynəlxalq nüfuzuna, təhlükəsizlik sistemə, müstəqilliyinin daha da möhkəmlənməsinə xidmət edən amillərdən idi. Bu proseslər ardıcıl olaraq da davam etdirilməkdədir. Ən əsası xalq-iqtidar birliyinin daha da möhkəmlənməsi, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanılması və inkişafımızın daha yüksək istiqamətdə həyata keçməsi vacib amillərdəndir.

2017-ci il YAP-ın həyatında da çox uğurlu bir il oldu. YAP-ın yaranmasının 25 illiyi tamam oldu. Yubiley ili ilə əlaqədar olaraq hakim partiya 25 ildə keçdiyi yola bir daha nəzər saldı. Azərbaycanın müstəqillik əldə etdikdən sonra əldə etdiyi bütün nailiyyətlərində YAP-ın xüsusi xidmətləri var. Həm hakim partiyanın yaradıcısı Ümummilli Lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti, həm Partiyamızın sədri, Prezident İlham Əliyevin apardığı siyasət və bütün bunlarla yanaşı ölkə iqtisadiyyatında, siyasətində YAP-ın üzvlərinin verdikləri töhfələr, o cümlədən partiyanın sıralarının artması, rayon təşkilatlarının maddi-texniki bazasının möhkəmlənməsi, üzvlüyə keyfiyyət baxımından daha çox insanların cəlb olunması, gəncleşməsi təqdir olunası hadisələrdəndir. Bir sözlə, bütün baş verənlər YAP-ın uğurlarıdır. Partiya bu istiqamətdə də öz fəaliyyətini davam etdirəcək. 2017-ci ildə YAP-ın üzvlərinin sayı 700 mini ötüb və ilk təşkilatlarının sayı 8 minə yaxındır. Təbii ki, bu da çox böyük göstəricidir. Əgər nəzərə alsaq ki, ölkəmizdə seçki məntəqələrinin



sayı 5 minə yaxındır, YAP-ın isə 8 mindən artıq ilk təşkilatı var. Yeni hər məntəqə ətrafında partiyamızın azı bir və ya bir neçə ilk partiya təşkilatı fəaliyyət göstərir ki, bu da seçki prosesində qələbəmizin təmin edilməsində çox mühüm amildir.

**- 2018-ci il prezident seçkiləri ilidir. YAP seçkilərə necə hazırlaşır?**

- Qeyd edirəm ki, biz hər bir seçkiyə qabaqcadan hazırlaşırıq. 2017-ci ildə ölkədə digər məsələlərlə yanaşı - iqtisadiyyatda, xarici və daxili siyasətdə, sənayedə, kənd təsərrüfatında uğurlar əldə olundu. Həmçinin 2017-ci il seçki ili olmadığına görə YAP partiyada xili fəaliyyətinin möhkəmlənməsi ilə məşğul oldu. Partiyada ideya siyasi işinin, təşkilatı işin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən partiya Nizamnaməsinə uyğun olaraq YAP-ın rayon və şəhər təşkilatlarında konfransların keçirilməsi ilə məşğul oldu. Bildiyiniz kimi 84 şəhər və rayon təşkilatımız var. Bu 84 şəhər və rayon təşkilatında YAP ilin əvvəlindən başlayaraq, ilin sonunadək konfranslarını keçirdi və yekunlaşdırdı. Beləcə, yeni tərkib, heyət, şura, yeni nəzarət təftiş qrupları, o cümlədən müəyyən rayonlarda sədrlərin bu və ya digər səbəblərdən dəyişdirilməsi prosesi baş verdi. 2018-ci ilin başlanğıcında bizim rayon və şəhər təşkilatları həm maddi-texniki baza, təşkilatı baxımından, həm də tərkib baxımından seçkilərin hazırlanıb keçirilməsinə tam şəkildə hazırdır. Bununla bağlı bu yaxınlarda YAP-ın İdarə Heyətinin müvafiq toplantısı keçiriləcək. Burada 2017-ci ilə yekun vurularaq həm partiyanın statistik hesabatı, həm də digər məsələlər öz təsdiqini tapacaq. Həmçinin də qarşıda duran vəzifələr, tədbirlər planı müzakirə olunub əlavələr və düzəlişlərlə birlikdə qəbul olunacaq. 2018-ci il prezident seçkiləri ilə əlaqədar partiya seçki planını yazıb və hazırlayır. Bu il YAP bütün gücünü, istiqamətlərini prezident seçkilərinə yönəldəcək. Təbii ki, bununla bağlı digər tədbirlər də var. Bildiyiniz kimi bu il Azərbaycanın öz müstəqilliyini bərpa etməsinin 100 illiyi, eləcə də Ümummilli Lider Heydər Əliyevin 95 illiyi qeyd olunacaq. YAP bütün bu proseslərə hazırlaşır. Təbii ki,

Azərbaycan dövlətinin də bununla bağlı müvafiq tədbirlər planı olacaq. Biz də öz planımızı o tədbirlər planına uyğunlaşdıracağıq. Bu baxımdan biz artıq yerlərdə kimlərin bu seçki prosesinə cəlb olunmasını, kimlərin imza toplayacağını, kimlərin təbliğat-təşviqat kampaniyasında iştirakını analiz və təhlil etdikdən sonra o qrupların hazırlanması, formalaşması, onlara treninqlərin keçirilməsini müəyyənləşdirəcəyik. Bu il həmçinin YAP öz namizədini irəli sürməlidir. Bütün seçkilərdə YAP aktiv iştirak edib və həmişə də qalib gəlib. 2018-ci il prezident seçkilərində də biz öz qələbəmizə inanırıq. Çünki bizim namizədin alternativisi yoxdur. Bu baxımdan da partiyanın növbəti qurultayının vaxtıdır. Qurultayın çağırılması və qurultayda namizədin irəli sürülməsi prosesi var ki, bu da Nizamnamədə göstərilən sədr, siyasi şura tərəfindən həyata keçirilə bilər. Eləcə də üzvlərinin 2/3 tərəfindən qurultay çağırılı bilər. O baxımdan da bu qərar verildikdən sonra qurultaya da hazırlıq işləri gedəcək. Təbii ki, bu da sırf seçki ilə bağlı olan bir prosesdir. Biz adətən seçkini üç istiqamətdə həyata keçiririk. İlk mərhələdə həyata keçirilən konfranslardır, partiyanın maddi-texniki bazasının möhkəmləndirilməsidir, qəragahların iş şəraitinin yaxşılaşdırılmasıdır, işçilərin təhsili, iş qabiliyyəti ilə bağlı testlərdən keçirilməsidir.

Bəzən görürsən ki, seçki elan olunur, amma bəzi qüvvələr hələ də namizəd müəyyənləşdirməyiblər və sonradan hay-küy salmağa başlayırlar ki, biz az səs topladıq. Bunu istənilən Qərbi ölkəsində də sən onu gülməli qarşılayarlar. Məsələn, ABŞ-da, Avropada 3 il qabaqcadan namizədin kim olacağı müəyyən olunur. Azərbaycanda isə müəyyən təşkilatlar, qurumlar var ki, seçki elan olunur, amma namizədin kim olduğu bilinmir. Namizədin irəli sürülməsinə beş gün qalmış namizəd irəli sürürlər və sonradan başlayırlar ki, iqtidar bizə mane oldu və biz imza toplaya bilmədik.

**- Siyavuş müəllim, cəmiyyət tərəfindən qəbul olunmayan müxalifət də seçkilərə hazırlaşır. İddialar var ki, guya onlar vahid namizədlə seçkiyə qatılacaqlar. Sizcə, bir-birini qəbul etməyən partiya sədrlərinin vahid namizəd müəyyənləşdirməsi nə dərəcədə mümkündür?**

- Bunlar arasında hələ Azərbaycan müstəqilliyini əldə etdikdən bu günə kimi vahid namizəd məsələsi həll olunmayıb. Vaxtilə hamısının üzdə qəbul edib, daxildə qəbul etmədiyi Elçibəyin vaxtında belə onlar bu şəxsi vahid namizəd kimi qəbul etmədilər. İndiki dövrdə isə onlar tamam başqa-başqa düşüncə tərzində, qütblərdə olan insanlardır. Müxalifət yekcins deyil. Yeni

parlament və parlamentdən kənar müxalifət var, eləcə də xalqına, dövlətinə, dövlətçiliyinə qarşı olan müxalifət var. Bunların bir hissəsi xaricdən tapşırıqlar alır və o istiqamətdə fəaliyyətlərini qururlar. Digərində sosial baza, elektorat olmadığına görə ümumi bəyanatlarla kifayətlənirlər. Mən mətbuatı izləyirəm və hələ də görmədim ki, müxalifət seçkilərlə bağlı hansısa hazırlıq işinə başlasın. Halbuki bunların əsas işi seçkidir. Biz nəzərə almalıyıq ki, parlament və digər seçkilərdən fərqli olaraq prezident seçkiləri həm o partiya sədrinə partiya üzvlərinin, həm də cəmiyyətin göstərdiyi etimaddır. Bu gün cəmiyyət şəxsə az miqdarda səs verir. Cəmiyyət əslində ortaya çıxarılan proqram, görülən işlərə, aparılan siyasətə səs verir. Seçki elementlərindən ən vacibi canlı ünsiyyətdir. Çünki canlı ünsiyyətdə qarşındakını daha çox inandırır bilirsən. Amma canlı ünsiyyətlə xeyli insanı bir yerə toplamaq da mümkün deyil. Ən azından zaman buna imkan vermir. Amma internet, sosial şəbəkələr vasitəsilə istənilən proqramı, layihəni, fikri, rəyi insanlara asanlıqla çatdırmaq olar. Məsələn görürsünüz ki, insanlar mitinqlərə, aksiyalara artıq gəlmir. Yağışın, qarın altında mitinqlərə gəlməkdənsə insanlar evlərində oturub internet vasitəsilə hadisələri izləyirlər. Bu üstünlüklər var. Biz də maksimum çalışacağıq ki, bu üstünlüklərdən istifadə edək.

**- Mollalara maaşların verilməsi ilə bağlı qərarı müxalifət dövlətin dinə müdaxiləsi kimi qiymətləndirməyə çalışır. Müxalifətin qərəzli mövqe sərgiləməsinə səbəb nədir?**

- İlk növbədə, bu məsələ hələ öz həllini tapmayıb. Sadəcə olaraq bu fikir və rəydir. Mollalar cəmiyyət üzvləri ilə ən çox ünsiyyətdə olan insanlardır. Onlara əməkhaqqı verməklə işçi kimi öz üzərinə düşən vəzifələri yerinə yetirirlər. Bildiyiniz kimi din dövlətdən ayrılır. Hesab edirəm ki, çox düzgün olardı ki, biz bunu hansısa formada (sponsorlar, dövlətin ayırdığı maddi yardımlarla və s.) həyata keçirək. Axı necə olur ki, dövlət qəzetlərə, qeyri-hökumət təşkilatlarına, siyasi partiyalara maliyyə yardımı ayırır və bu vəsaitin daha da artırılmasını istəyirik, amma inanclı insanlara maliyyə ayrılarda onu süngü ilə qarşılayırıq? Əksinə dünyanın hər bir yerində ayrı-ayrı imkanlı şəxslər bu cür məsələlərdə yaxından köməklik edirlər. Baxın, bir məscidin kommunal xərclərinin ödənilməsi nəçyə başa gəlir? Bunun haradansa qazanc əldə etmək imkanı yoxdur. Bəs onda nə etməli? Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi bununla ciddi məşğul olur və analiz, təhlillər aparır. Bu gün bir məscidin tək elə kommunal xərcləri 10 min manat pul tələb edir. İndi təsəvvür edin hansısa nəzir, ianələrlə bunu əldə etmək mümkündürmü? Təbii ki, xeyr. Bu gün məscidlərdə ən çox nəzir yığılan müddət Aşura günüdür. Mən bir faktı qeyd edirəm, Azərbaycanda ən böyük məsciddə Aşura günü yığılan ianənin miqdarı 8 min manat təşkil edib. Hesab edirəm ki, yanaşma tərzini düzgün olmalıdır. Əgər orada hər şey yaxşı səviyyədə qurulsay, bizim gənclər də düzgün dini tərbiyə alıb başqa-başqa ekstremist qruplara qoşulmazlar.

## Azərbaycandan 10 xarici ölkəyə 13 ixrac missiyası təşkil olunub

İndiyədək Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən 10 xarici ölkəyə - Almaniyaya, Əfqanıstan, Pakistan, Qətər, Qazaxıstan, Macarıstan, Çin, Rusiya, Birləşmiş Ərəb Əmirliyi və Səudiyyə Ərəbistanına 13 ixrac missiyası təşkil olunub. Ötən il “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə 5 beynəlxalq sərgidə - “Gulfood 2017”, “Prowein”, “ANUGA”, “Worldfood Moscow 2017” və “Hongkonq Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisi”ndə ölkə sahibkarları vahid stendlə iştirak ediblər. Bu cür missiyalarda sahibkarlar öz potensiallarını nümayiş etdirmək imkanı da qazanırlar. Sahibkarlar rəqabətqabiliyyətli və ixracqönümlü məhsullarımız, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verir və əməkdaşlıq imkanlarını müzakirə edirlər.

## ABŞ-in energetika üzrə xüsusi elçisi Syu Saarnio Azərbaycana gəlir

A BŞ Dövlət Departamentinin beynəlxalq energetika üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio fevral ayında Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə ABŞ Dövlət Departamentindən məlumat verilib. Xüsusi elçi Bakıda “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının 4-cü iclasında iştirak edəcək.

10 yanvar 2018-ci il

## Regionlarda sənaye obyektlərinin tikintisinə xüsusi diqqət yetirilir

*Bölgələrdə sənaye məhəllələrinin yaradılması, müəssisələrin yaradılması yeni iş yerlərinin açılması və insanların rifah halının yüksəldilməsi deməkdir*

**B**u gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti nəticəsində, regionların sosial-iqtisadi inkişafı da günümüzün reallığına çevrilib. Prezident İlham Əliyevin, mütəmadi olaraq, regionlara səfər etməsi və bir sıra istehsal və sosialyönlü obyektlərin açılışında iştirak etməsi iqtisadiyyat və sosial sahələrin subyektlərini həvəsəndirməklə yanaşı, sözügedən sektora dövlət dəstəyinin yüksək səviyyədə olmasını isbatlayır.

Regionlarda kənd təsərrüfatı müəssisələri ilə yanaşı, sənaye obyektlərinin tikintisinə də xüsusi diqqət yetirilir. Son dövrlər bölgələrdə sənaye məhəllələrinin yaradılması siyasəti də buna



xidmət edir. Prezident İlham Əliyev Sabirabadda olarkən, Sabirabad Sənaye Məhəlləsinin təməlqoyma mərasimində iştirak edib. 20 hektar ərazidə salınan bu sənaye mərkəzində yun tədarükü, pambıqtemizləmə, taxta, plastik məmulatlar, tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələri və logistika mərkəzinin fəaliyyət göstərilməsi planlaşdırılır.

Dövlət başçısının Sərəncamı ilə belə sənaye sahəsi ilk dəfə Neftçalada yaradılmışdır. Bu ilin sentyabr ayında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan həmin sənaye məhəlləsində 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Neftçala Sənaye Məhəlləsinin fəaliyyətə başlaması 474 yeni iş yerinin açılmasına imkan vermişdir ki, bu da yerli əhəlinin məşğulluğunun və sosial rifahının təmin edilməsində mühüm rol oynayır.

Masallıda yaradılan sənaye məhəlləsi, ümumilikdə, 10 hektar, ilkin mərhələdə isə, 3,54 hektar ərazini əhatə edir. Müəssisənin 3 istehsalat korpusunun, inzibati və texniki binaların, köməkçi sahələrin gələn ilin aprel ayında istifadəyə verilməsi nəzərdə tutulur. Burada inşaat işlərinə cəlb edilən işçilərin sayı 200 nəfərdir.

Onu da qeyd edək ki, Masallı Sənaye Məhəlləsində fəaliyyət göstərmək

üçün sahibkarlar tərəfindən 33 layihə təklif olunub. Həmin layihələrin əsas istiqamətləri mebel, tikinti materialları, plastik tара, xalça, süfrə suyu, qida və kənd təsərrüfatı məhsullarının istehsalıdır. Müəssisə işə düşdükdən sonra 600 nəfərlik yeni iş yeri açılacaq.

Təqdim olunan layihələrdən biri də Hacıqabul Sənaye Məhəlləsinin tikintisidir. Burada inşaat işlərinə gələn ildən başlanılacaq. Adıçəkilən sənaye məhəlləsi istehsal xüsusiyyətlərinə görə digərlərindən fərqlənir. Burada ağır maşınqayırma, xüsusi vaqonqayırma, avtomobil və kompozit materialları istehsalı həyata keçiriləcək. Özü də bu sənaye məhəlləsinin məhsulları ixracatçıdır. Müəssisədə istehsal ediləcək məhsullar MDB, Yaxın Şərq və Afrika ölkələrinə göndəriləcək.

Prezident İlham Əliyev səfər çərçivəsində Ağcabədidəki yeni çörək və un məmulatları zavodunun açılışında da iştirak etmişdir. Güzəştli kreditlər hesabına müasir texnologiya və avadanlıqlarla təchiz olunan müəssisədə bişirilən çörəklərin maya dəyəri aşağı, keyfiyyəti və çeşidi isə yüksəkdir.

Ümumiyyətlə, əhəlinin qida məhsulları ilə etibarlı təminatı dövlətin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindəndir. Son illər qida təhlükəsizliyinin təmini, qida məhsullarının

keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində nəzərəcarpan nailiyyətlər əldə edilmişdir. Görülmüş tədbirlərin davamı olaraq, ölkədə əhalini təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin etmək, qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyini daha da artırmaq qarşısındakı dövr üçün əsas vəzifələrdən biri kimi müəyyən edilmişdir.

Göründüyü kimi, bölgələrdə istehsal müəssisələrinin tikintisi ilə yanaşı, sosial infrastruktur layihələri də uğurla icra olunur. "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində cari ilin 6 ayı ərzində görülmüş işlər bunu sübut edir. Təbii qazla təminat iqtisadi inkişafı ilə yanaşı, sosial əhəmiyyət daşıyır. Yeni bölgələrdə olan sənaye, emal və xidmət müəssisələri ilə bərabər, əhalinin yaşamında da mavi qazla təchizat önəmli rol oynayır. Hesabat dövründə Dövlət Proqramına uyğun qaz təsərrüfatının inkişafı və yenidən qurulması, qazla təchiz olunmayan yaşayış məntəqələrinin qazlaşdırılması, istehlakçıların qazla fasiləsiz təmini məqsədilə regionlarda 972,3 km müxtəlif diametrlili qaz kəmərləri çəkilmiş və ya əsaslı təmir olunmuş, 14 rayonda 35 yaşayış məntəqəsi qazla təmin edilmişdir. Beləliklə, ölkə üzrə qazlaşdırılma 93 faizə çatmışdır. Regionlarda yaşayan əhalinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması və iqtisadiyyatın davamlı enerji təchizatı ilə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində isə, bu ilin 6 ayı ərzində, 3524,5 km elektrik verilişi xətləri çəkilmiş, 510 güc transformatoru quraşdırılmış və ya əsaslı təmir olunmuş, 10 yarımstansiya tikilmişdir. Dövlət Proqramına uyğun olaraq, "Sarıcalar" yarımstansiyasının, Varvara Su-Elektrik Stansiyasının açılışı olmuş və Ordubad Su-Elektrik Stansiyasının təməli qoyulmuşdur.

Bir sözlə, Prezident İlham Əliyevin reallaşdırdığı inkişaf strategiyasının əsas məqsədi Azərbaycanın bölgələrinin inkişafını daha sürətləndirmək, insanların rifah halını daha da yüksəltmək və ölkəmizin ümumi inkişafını təmin etməkdir.

"Səs" Analitik Qrupu

## Rusiyalı tarixçi: "Erməni terrorçuları Rusiyada bir sıra terror hadisələri törədiblər"

**"E**rmənistanın Rusiyada terrorizm ideologiyasını necə müdafiə etməsi ilə bağlı xeyli sayda sənədlər var. Bu faktlarla sənədli film çəkmək olar. Filmin ssenarisi artıq hazırdır, hətta müəyyən kadrlar da çəkilib. Düşünürəm ki, yanvarın sonu - fevralın əvvəllərində filmi yenikunlaşdırma biləcəyəm." Bu sözləri AZƏRTAC-a müsahibəsində tanınmış tarixçi, qafqazşünas alim Oleq Kuznetsov deyib.

Tarixçi qeyd edib ki, dünyada mövcud olan müxtəlif terror qruplaşmaları ilə müqayisədə erməni terrorizmi özündə daha çox təhdid və hədələri birləşdirir: "Biz Azərbaycana qarşı törədilənlərin nümunəsində bunun çox şahidi olmuşuq. Bu mövzunu dərinlən öyrənəndə məlum olur ki, hazırda erməni ekstremizmi hətta Rusiya dövlətçiliyini də təhdid altına alır. Tarixə nəzər salsaq görürük ki, vaxtilə erməni terrorçuları Rusiyanın özündə bir sıra terror hadisələri törədiblər. Buna çoxsaylı misallar gətirmək olar. Erməni terrorizmi, erməni ekstremizmi haqqında faktları araşdıranda məlum oldu ki, bu ideologiya indi də davam etdirilir".

Oleq Kuznetsov erməni terrorizminin tarixi haqqında yazdığı kitabının 2015-ci ildə Bakıda, 2016-cı ildə isə Moskvada nəşr olunduğunu bildirib. Eyni zamanda, 2015-ci ildə Stokholmda, 2016-cı ildə isə ingilis dilində Berlində böyük tirajla nəşr edilib. Qafqazşünas alim deyib: "Mənim kitablarımı dünyanın müxtəlif ölkələrində oxuyurlar. Erməni terrorizmi ilə bağlı kitabım çap olunan sonra müxtəlif ölkələrdən elektron poçtuma bununla bağlı xeyli materiallar gəlməyə başladı. Məsələn, Türkiyənin Ankara, İstanbul hava limanlarında, Fransanın Orli hava limanında, həmçinin təxminən son 7 ildə baş vermiş teraktilərlə bağlı kifayət qədər məlumatlar aldım. Eyni zamanda, Belarussdan çoxsaylı materiallar göndərildi. Hamısı da kifayət qədər əhatəli materiallar və faktlardır. Onları yenidən işləmək, dəqiqləşdirmək xeyli vaxt aparacaq. Bu ilin ortalarından bu işlə məşğul olmağa başlayacağam."

## İskəndəryan: "ATƏT-in Minsk Qrupu DQ-nın həllinə cəhd göstərmir"

**"2**018-ci ildə Dağlıq Qarabağ münəqişəsi ilə bağlı nə müsbət, nə də mənfi mənada heç bir dəyişiklik gözləməyə dəyməz".



etmə, yeni müharibə gözlənilmir".

Münəqişənin həlli istiqamətində dinamikanın yüksəlmək ehtimalını istisna etməyən politoloq genişmiqyaslı hərbi əməliyyatlara ehtiyac olmadığını dilə gətirib. İskəndəryan qeyd edib ki, 2018-c ildə Dağlıq Qarabağ münəqişəsinin həllini gözləməyə dəyməz, çünki bunun üçün qarşıda ilkin şərt yoxdur. Eyni zamanda ekspert artıq uzun müddətdir ki, ATƏT-in Minsk Qrupunun həmsədrələrinin münəqişəni həll etmək üçün heç bir cəhd göstərmədiklərini, onlar yalnız təmsilçilikdə tərəflərin arasında gərginlik səviyyəsini azaltmağa və qarşılıqlı etimad mühitini yaratmağa çalışdıqlarını vurğulayıb.

Nailə Məhərrəmovə

# Neftdən əldə olunan gəlirlər hesabına yeni sosial-iqtisadi infrastrukturun yaradılması davam edir

*Prezident İlham Əliyev: “Neft bizim təbii sərvətimizdir, xalqımızın böyük sərvətidir, biz də ondan istifadə edib ölkəmizi inkişaf etdiririk”*

**A**zərbaycan üçün uğurlu tarix kimi yaddaşlarda qalan 2017-ci il sona çatdı. Ötən il həm dövlətimizin, həm də xalqımızın həyatına daha bir inkişaf ili kimi daxil oldu. 2017-ci ildə atılan addımlar və qazanılan nailiyyətlər perspektiv inkişafımız üçün mühüm əhəmiyyət kəsb edir. Xüsusilə də, neft sektorunda əldə olunan nailiyyətlər önəmli xarakter daşıyırdı. Belə ki, 2017-ci ilin aprel ayında “Bibiheybət” mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpası tamamlandı. Prezident İlham Əliyev quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış oldu. Dünyada ilk neft quyusunun Xəzər dənizinin sahilində qazılması faktı Qafqaz canişini knyaz Mixail Vorontsovun 1847-ci ilin iyul ayında imzaladığı hesabatlarda da öz təsdiqini tapır. 1846-cı ilin yanvarında Bakı neft və duz mədənlərinin direktoru, dağ mühəndisləri korpusunun polkovnik-leytenantı Nikolay Voskobonikovun rəhbərliyi ilə “Bibiheybət” yatağında iki quyunun qazılmasına başlanılır. Quylardan biri 21 metr dərinlikdən neft verir və bununla da, dünyada sənaye üsulu ilə neft hasilatının əsası qoyulur.

2017-ci ildə artıq 24-cü dəfədir Azərbaycanın ev sahibliyi etdiyi Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində çıxış edərkən, Prezident İlham Əliyev həmin hadisəni bir daha xatırladı: “Azərbaycan neftin vətənidir. Sənaye üsulu ilə neft ilk dəfə 1846-cı ildə Azərbaycanda çıxarılmışdır. Bu il yeni tarixi sənədlər aşkarlandı. Mən, bir müddət bundan əvvəl, göstəriş vermişdim ki, dünyanın müxtəlif kitabxanalarında, muzeylərdə mövcud olan sənədlər bir daha nəzərdən keçirilsin və daha dəqiq məlumat əldə edilsin. Bu məlumat əsasında yeni tarixi sənədlər üzə çıxıb. Bu sənədlər göstərir ki, 1846-cı ildə Azərbaycanda və Bakının Bibiheybət ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyudan neft çıxarılmışdır. Bu il biz o əlamətdar hadisəni qeyd etmək üçün həmin ərazidə o köhnə neft quyusunun abidəsini ucaltıq və əminəm ki, Bakıya gələn turistlər üçün bu sahə çox böyük maraq doğuracaqdır”.

Ümumiyyətlə, 2017-ci ilin neft-qaz sərgisi də müvəffəqiyyətlə keçdi. Məlum olduğu kimi, hər il bu sərgi ilə yanaşı, eyniadlı konfrans da fəaliyyət göstərir. Bundan əlavə, artıq 7-ci dəfədir həmin tədbirlərlə yanaşı, Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji Sərgisi də baş tutur. Hər il olduğu kimi, Prezident İlham Əliyevin ənənəvi neft-qaz sərgisinin açılışında iştirak etməsi bu tədbirin böyük əhəmiyyət daşıdığını bir daha təsdiqlədi.

2017-ci ildə Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin yaşıdı olan “Əsrin Müqaviləsi”nin də “ömrü” uzadıldı. 23 il əvvəl imzalanmış Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (“AÇG”) yataqlarının tammiqyaslı işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişinin əsrlərə hesablanmış müqavilə olduğunu zaman özü sübut etdi. 2017-ci ildə “AÇG”-nin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmə sazişin imzalanması üçün zərurət yarandı. Çünki “AÇG” potensialı böyük olan yataqlar bloqudur. Hesablamalara görə, burada bir milyard ton neft ehtiyatı var. 1994-cü ildə “AÇG”-nin tammiqyaslı işlənməsi üçün saziş isə 30 il müddətinə imzalanmışdı.

Xəzərin ölkəmizə məxsus sektorunda, sahiləndən təxminən 120 kilometr şərqdə yerləşən “AÇG” yataqları dünyanın ən zəngin neft mənbələrindəndir. “Çıraq”dan artıq 20 ildir neft hasil olunur. 2005-ci ildən “Azəri” yatağı da neft verməyə başlayıb. “Günəşli”nin dayaz hissəsi Sovet dönmindən Azərbaycan neftçiləri tərəfindən istismar olunur. Dərinsulu hissəsinin işlənməsi isə “Əsrin Müqaviləsi”nin tərkibinə daxildir. İndiyədək “AÇG”-dən 3,2 milyard barrel (təqribən 440 milyon ton) neft çıxarılıb. Müqavilə imzalanandan bəri layihəyə 33 milyard dollar sərmayə qoyulub. Azərbaycan 125 milyard dollardan çox birbaşa mənfəət əldə edib.

“AÇG”-dən növbəti illərdə çıxarılacaq neftdən gələn gəlirlər ölkəmizin maddi imkanlarının genişləndirilməsinə daha bir təkan verəcək. İmzalanan sazişi, haqlı olaraq, “Yeni əsrin müqaviləsi” adlandırırlar. O, 1994-cü ildə imzalanmış sazişdən daha böyük miqyaslıdır. Başqa sözlə, növbəti 32 il ərzində “AÇG”-nin ölkəmizə gətirdiyi iqtisadi mənfəətlər maksimuma çatdırılacaq. Tərəfdaşlıqdan söz düşmüşkən, yeni sazişdə “AÇG”-nin tərəfdaşları dəyişməyib. BP (30,37 faiz, Böyük Britaniya) layihənin operatoru olaraq qalır. SOCAR (Azərbaycan) layihədə “Az”AÇG” şirkəti ilə təmsil olunur. Digərləri “Şevron” (9,57 faiz, ABŞ), “İnpeks” (9,31 faiz, Yaponiya), “Statoyl” (7,27 faiz, Norveç), “EksonMobil” (6,79 faiz, ABŞ), TP (5,73 faiz, Türkiyə), “İtoçu” (3,65 faiz, Yaponiya) və OVL (2,31 faiz, Hindistan) şirkətləridir. Sazişin bir hissəsi olaraq SOCAR-ın layihədəki iştirak payı əvvəlki 11,65 faizdən 25 faizə çatdırılıb.

Xatırladaq ki, indiyədək Azərbaycanda 2 milyard tondan çox neft çıxarılıb. Bu neftin yarısı son 46 ildə hasil edilib. Bu, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində mümkün olub. Çünki Ümummilli Liderin Azərbaycana rəhbərliyinin hər iki dövrü neft-qaz sənayesinin dinamik inkişaf mərhələsi kimi səciyyələndirilir. Əgər keçən əsrin 70-80-ci illərində respublikada geniş neft infrastrukturunu yaradılmış, yeni yataqlar aşkar olunmuşdursa,



1994-cü ildə nəhəng kontrakt imzalanmışdır. 2 milyard ton Azərbaycan neftinin sanballı bir hissəsinə də, məhz bu müqavilə çərçivəsində “AÇG” -dən hasil olunan neft təşkil edir.

“AÇG” yataqlarından hasilat 2017-ci ildə də sabit və təhlükəsiz şəkildə davam etmişdir. Hazırda “AÇG”-dən gündəlik orta hasilat 585 min barreldir. Yanvar-sentyabr aylarında bu yataqlardan 160 milyon barrele yaxın, yəni 22 milyon ton neft çıxarılmışdır. Hasilatın

ahəngdar davam etməsi “AÇG”-nin ehtiyatlarının hələ bol olduğunu göstərir. Bu müddətdə “Çıraq”dan gündəlik orta hasilat 52 min, “Mərkəzi Azəri”dən 133 min, “Qərbi Azəri”dən 120 min, “Şərqi Azəri” 80 min, “Dərinsulu Günəşli”dən 119 min və “Qərbi Çıraq”dan 81 min barrel olub. Hazırda “AÇG”-də ümumilikdə, 114 neft hasilatı quyusu, 45 qaz və su injektor quyusu istismar edilir. Yataqlarda qazma və tamamlama işləri də həyata keçirilir. Belə ki, ilin əvvəlin-

dən burada 15 neft hasilatı quyusu və 4 suvarma quyusu qazılıb. 2017-ci ilin ilk üç rübündə “AÇG”-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin, “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 8,6 milyon kubmetr, ümumilikdə isə, 2,4 milyard kubmetr səmt qazı da ötürülüb. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yəni-dən kollektora vurulub.

“AÇG”-dən indiyədək, ümumilikdə, 30 milyard kubmetrdən artıq səmt qazı hasil edilib və təmənna-sız olaraq, Azərbaycan hökumətinə təhvil verilib. 2017-ci il ərzində istər qurudakı, istərsə də dənizdəki köhnə yataqlardan da neft hasilatı ahəngdar davam edib. Azərbaycanın çoxminli neftçilər ordusu gərgin zəhmətlə, elm və texnikanın nailiyyətlərindən istifadə etməklə hasilatı sabit saxlamağa, hətta artırmağa nail olublar.

Neftdən əldə olunan gəlirlər hesabına yeni sosial infrastrukturun yaradılması davam edir. Neft sektoru qeyri-neft sahəsinin getdikcə şaxələndirilməsinə də təkan verir. 2017-ci ildə kənd təsərrüfatında, eləcə də, digər sahələrdə nəzərə çarpan irəliləyişlər əldə olundu. Bunların hamısının əsasında neft gəlirləri dayanır.

Bir sözlə, Azərbaycan neft kapitalını insan kapitalına çevirə bilmişdir. Prezident İlham Əliyev bu barədə belə demişdir: “Biz neftdən

gələn gəlirləri ölkəmizin inkişafına yönəldik, insan kapitalına, infrastruktur layihələrinə qoyduq və bu gün neft Azərbaycan xalqının inkişafını təmin edir. Bax, müstəqillik budur və 25 il müstəqil dövlət kimi yaşayan Azərbaycan bu gün ayaqda möhkəm dayanıb. Neft bizim təbii sərvətimizdir, xalqımızın böyük sərvətidir və biz də ondan istifadə edib ölkəmizi inkişaf etdiririk”.

**“Səs” Analitik Grupu**

# Aparılan sosial siyasət ölkə vətəndaşlarının maddi vəziyyətinin yaxşılaşdırılmasına yönəldilib

**Bütün dövrlərdə dövlət büdcəsinin prioritet istiqaməti vətəndaşların sosial rifahının gücləndirilməsi və sosial təminatının yaxşılaşdırılmasıdır. Hazırda ölkəmizdə 1 milyon 325 minə yaxın pensiyaçı, 720 minə yaxın sosial müavinət, 4 minə yaxın sosial yardım alan var.**

AZƏRTAC xəbər verir ki, ötən il aparılan sosial islahatların vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına göstərdiyi nəticələr barədə danışarkən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib: "İlk növbədə, 2017-ci il ölkə Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, dərin islahatlar və sabitləşmə ili kimi yadda qalacaqdır. İqtisadi inkişafı təmin etmədən sosial inkişafa nail olmaq mümkün deyil və dayanıqlı sosial inkişafın əsas şərtlərindən biridir. Ötən ilin iqtisadi göstəricilərinə diqqət yetirsək - hərçənd ki, ilin yekunları rəsmən açıqlanmasa da, - 11 ayın göstəricilərinə əsasən ümumi daxili məhsulun 63,1 milyarda çatması və onun 62,7 faizinin qeyri-neft sektorundan ibarət olması, əvvəlki dövrə nisbətən geriləmənin səngiməsi bunu deməyə əsas verir. Əhalinin nominal gəlirləri 8,2 faiz, orta aylıq əməkhaqqı 6,4 faiz artıb. Milli valyutanın xarici ölkələrin valyutalarına nisbətən məzənnəsinin sabitləşməsi baş verib. Dünya bazarında neftin qiymətinin yüksəlməsi və idxalın azalma sürətinin davam etməsi, qeyri-neft sektoru üzrə ixracın genişləndirilməsi ölkədə tədiyyə balansını bərpa edib. Keçən ili həm də makroiqtisadi sabitliyin təmin olunması istiqamətində müsbət meyillərin formalaşması ili kimi xarakterizə etmək olar. Bütün bunlar növbəti illərdə aparılacaq islahatların, o cümlədən sosial müdafiə sahəsində də həmin tədbirlərin başlanğıcını qoyur.

Məlum olduğu kimi, ölkəmiz minilliyin əsas hədəflərdən biri olan yoxsulluğun səviyyəsinin azaldılması uğrunda mübarizə aparr. Bununla yanaşı, ölkəmiz dayanıqlı inkişaf məqsədləri uğrunda da mübarizəyə qoşulub və burada da yoxsulluğun azaldılması, hər kəsə layiqli əməyin təmin edilməsi, qeyri-bərabərsizliyin aradan qaldırılması həmin hədəflər sırasındadır. Sosial müdafiə sistemi sosial sığorta, sosial yardım, sosial müavinət, sosial xidmət, sosial reabilitasiya və məşğulluq sahələrini əhatə edir".

Ölkəmizdə həyata keçirilən pensiya islahatlarından danışan nazir müavini deyib: "Pensiya təminatı sistemi sosial müdafiə sisteminin mərkəzində durur. Ötən dövr ərzində bu sahədə ciddi islahat tədbirləri həyata keçirilib. Ölkəmizdə pensiya sistemi sığorta prinsiplərinə, fərdi uçot sistemində əsaslanır. Həmin tədbirlər ölkə Prezidenti İlham Əliyevin 2014-cü ildə pensiya təminatı sahəsində imzaladığı islahat konsepsiyasına uyğun olaraq həyata keçirilib. 2017-ci il iyulun 1-dən pensiya sistemində əsaslı dəyişikliklər baş verib. Həmin prinsiplər pensiya sistemində sığorta prinsiplərinin daha da gücləndirilməsi, sığorta haqları ilə pensiya təminatı arasında mütənəsibliyin qorunması, sığorta öhdəlikləri ilə dövlət öhdəliklərinin bir-birindən ayrılması kimi mühüm məsələləri özündə ehtiva edir. İyulun 1-də aparılan dəyişikliklər nəticəsində pensiyanın strukturunda dəyişikliklər baş verib. Həmin vaxtadək pensiya baza və sığorta hissəsindən ibarət idisə, həmin vaxtdan sonra yalnız sığorta hissəsindən ibarətdir. Vətəndaşın sığortaolunan kimi ödədiyi vəsaitin 50 faizi pensiya təminatında nəzərə alınırırsa, iyulun 1-dən artıq tam məbləğ olaraq ödənilən



**“Hazırda ölkəmizdə 1 milyon 325 minə yaxın pensiyaçı, 720 minə yaxın sosial müavinət, 4 minə yaxın sosial yardım alan var”**

sığorta haqları onun pensiya təminatında nəzərə alınır. Bu, pensiya məbləğinin ödənilən sığorta haqlarından tam asılı olması deməkdir. Əlbəttə, bunlar əməkhaqqının yüksəlməsinə və sığorta haqlarının ödənilməsinin stimullaşmasına xidmət edir. Pensiyanın strukturunun dəyişdirilməsi onun tam indeksləşdirilməsinə əsas verir. Pensiyanın tam məbləğdə indeksləşdirilməsi daha çox artım verir. Mövcud qanunvericiliyə görə, orta aylıq əməkhaqqının artım səviyyəsinə uyğun olaraq bu ilin yanvarından pensiyanın bütün məbləği orta aylıq əməkhaqqının artım səviyyəsinə uyğun olaraq indeksləşdiriləcəkdir.

Digər tərəfdən hazırda 150 min nəfərdən artıq işləyən pensiyaçı var. İyulun 1-dək onlar ödədikləri sosial sığorta haqqını pensiya təminatlarında hiss etmirdilər, onlar bunu yalnız əmək fəaliyyətini dayandırdıqdan sonra hiss edə bilirdilər. Qanunvericilikdə edilən dəyişikliklər isə 6 ildən bir həmin hüququ onlara verir. Elə pensiyalar var ki, həmin dəyişiklikdən sonra iki dəfə artır. İyulun 1-dək əlilliyi olan və işləyən şəxslər pensiyanın yalnız bir hissəsini-baza hissəsini alır, sığorta hissəsini ala bilmirdilər. Dəyişikliklərdən sonra onlar pensiyanın tam məbləğini almaq imkanı əldə etmişlər. Digər bir dəyişiklik əlavə pensiya təminatı yaranması hüququnun formalaşması ilə əlaqədardır. Yeni pensiya sistemində fərdi şəxsi hesabları olan pensiyaçılar üçün də daha mənasib dəyişikliklər var. Yaşa görə orta aylıq pensiyanın məbləği ilin əvvəlinə nisbətən təxminən 8 faiz artdığını müşahidə etmək olar".

Əhatəliliyinə görə ikinci böyük sosial proqram olan ünvanlı sosial yardımın əsas məqsədi aztəminatlı ailələrə minimal yaşam imkanı yaratmaqdan və aktiv məşğuliyyəti təmin etməkdən ibarət olduğunu söyləyən nazir müavini qeyd edib ki, ünvanlı sosial yardımın təyin olunması üçün ailənin gəlirləri və xərcləri barədə bütün məlumatlar təfəsilatı ilə nazirlikdə olmalıdır. Əvvəllər həmin məlumatların əldə edilməsi üçün vətəndaşlar xeyli əziyyətə qatlaşmalı olurdular, indi elektron informasiya sisteminin tətbiq olunması bu məlumatları tam rahatlıqla əldə etməyə imkan verir.

İ.İsayev bir statistikanı da xatırladı: "Ölkəmizdə həyata keçirilən məşğulluq tədbirləri nəticəsində ünvanlı sosial yardım alanların sayında azalma müşahidə edilir. Ötən ilin yanvarında 159,5 min ailə həmin proqrama müraciət etmişdisə, dekabrda həmin göstərici 50 faiz azalıb. Bu, ilk növbədə, qeyri-neft sektorunun, kənd təsərrüfatının,

sahibkarlığın inkişafı, həyata keçirilən məşğulluq proqramlarının nəticəsində mümkün olmuşdur. Növbəti ildə də ailənin tərkibində əmək qabiliyyətli şəxs varsa, onun məşğulluğunun təmin edilməsi hesabına ünvanlı sosial yardım alanların sayının daha da azalması gözlənilir. Doğrudur, elə sosial təbəqəyə məxsus olanlar var ki, onlar mütləq sosial yardım almalıdır. Məsələn, öhdəsində sağlamlıq imkanları məhdud olan, onlara qulluq göstərənlər, əlillər, çoxuşaqlı ailələr və s. təbəqədən olanlar həmin yardımı almaqda davam edəcəklər. Ünvanlı sosial yardımın məbləğində də dəyişiklik var. Həmin yardımın təyin edilməsində əsas göstə

tisadiyyatın dəqiq sərhədi yoxdur və ona görə də bu məsələyə müxtəlif ölkələrin müxtəlif yanaşması var. Adətən, iqtisadiyyatın əmək mənasibətləri tezliyi yüksək olan ticarət, ictimai işə, tikinti və s. kimi sahələrdə qeyri-rəsmi məşğulluq daha çox müşahidə olunur.

Azərbaycanda da belə hallar mövcuddur. Çox təəssüf ki, işəgötürənlərdən bəziləri əmək mənasibətində olduğu işçilərlə rəsmi müqavilə bağlamır və beləliklə, vergilər, sosial sığorta ayırımları, digər dövlət ödənişlərindən, hətta işçilərin sosial təminatlarından yayınaraq fəaliyyət göstərirlər. Bəzi işəgötürənlər işçilərlə əmək müqaviləsi bağlamır, onlarla mülki müqavilə bağlayaraq yenə də vergilərdən yayınmaq məqsədi güdür. Lakin rəsmi qeydiyyatı olmadan işləmək gələcəkdə işsiz qalanda sığorta ödənişi almaq, xəstələnmə, istehsalat zədəsi alanda, hansısa bədbəxt hadisə baş verəndə, həyatını itirəndə müavinət almaq üçün müraciət etmək hüququndan, yaşlaşanda isə pensiya təminatı almaqdan məhrum edir. Yenə də çox təəssüf ki, həmin qaydada işləyənlər bunu nəzərə almırlar. Ötən ilin oktyabrında ölkə Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı" təsdiq edilib. Artıq Tədbirlər Planının icrasına başlanılıb, müvafiq işçi qrupları yaradılıb, qanunvericilik aktlarına dəyişikliklər hazırlayaraq hökumətə təklif olunub. Ümid etməyə dəyər ki, 2018-ci ildə tədbirlər planının icrası bu sahədə ciddi irəliləyişlərə səbəb olacaqdır".

## Bakıdan Böyük Britaniyaya saxta sənədlərlə getmək istəyən İran vətəndaşları saxlanılıblar

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları saxtalaşdırılmış sənədlərlə dövlət sərhədini keçməyə cəhd göstərən şəxslərin aşkarlanması istiqamətində uğurlu fəaliyyəti davam etdirirlər. DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sərhədçilər yanvarın 4-də həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda guya Böyük Britaniya vətəndaşlarına məxsus saxtalaşdırılmış pasportlarla Bakı-London reysi ilə Birləşmiş Krallığa getmək istəyən 1978-ci il təvəllüdü Cimen Aysegülü və övladı 2009-cu il təvəllüdü Cimen Zeynebsunu davranışlarının şübhə doğurması səbəbindən saxlayıblar.

Aparılmış araşdırmalar nəticəsində həmin şəxslərin 2018-ci il yanvarın 1-də İstanbul-Bakı reysi ilə Azərbaycan Respublikasına gəlmiş İran vətəndaşları Muhəmmədi Zeynəb Kiomerz qızı və övladı Pərvəreş Pəriz Əli qızı olmaları müəyyənləşdirilib. Həmin şəxslərin saxta pasportları İstanbulda tanışları olan Məhəmməd adlı İran vətəndaşından 15 min ABŞ dolları müqabilində əldə etdikləri məlum olub. Hazırda fakt üzrə cinayət işi başlanılıb və müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

## Banklara borcu olan şəxs dövlət sərhədini pozmağa çalışıb



dən onun ölkə ərazisini qeyri-qanuni yolla tərk etməyə cəhd göstərməsi müəyyənləşdirilib. Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.



## Son 14 ildə ölkədə 11 min kilometrdən çox avtomobil yolu tikilib

*Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə həyata keçirilən sosial-iqtisadi tədbirlər çərçivəsində yeni magistral yollar salınır və mövcud yollar müasir səviyyədə yenidən qurulur*

**M**əlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənub zonasına səfəri çərçivəsində Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 22,2 kilometrlik Lənkəran-Masallı hissəsinin, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 32,2 kilometrlik Masallı-Cəlilabad hissəsinin və əsaslı şəkildə yenidən qurulan Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun açılışında iştirak edib. Açılışlar, bir daha sübut edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə həyata keçirilən sosial-iqtisadi tədbirlər çərçivəsində yeni magistral yollar salınır və mövcud yollar müasir səviyyədə yenidən qurulur.



üçün lazımdır”.

İndiyədək nəzərdə tutulan layihələrə aid işlərin xeyli hissəsi görüldü. Bir sıra layihələrin həyata keçirilməsi isə uğurla davam edir. Hazırda regionların sosial-iqtisadi inkişafına dair III Dövlət

rizm marşrutlarından olan yolun bir hissəsidir. Mühüm turizm marşrutuna daxil olmaqla yanaşı, yol əhatə dairəsinə, xüsusilə, Qax-Zaqatala rayonlarının 37 min nəfərdən çox əhalisi olan 22 yaşayış məntəqəsində nəqliyyat xidmətinə yaxşılaşdırmağa imkan verəcək. Eləcə də, Qax və Zaqatala rayonları arasında hazırda mövcud olan yol məsafəsi xeyli qısılacaq. Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun əsaslı təmir olunmasına da zərurət yaranıb. Prezident İlham Əliyev bu avtomobil yolunun 100,7 min nəfər əhalinin yaşadığı iki rayonun inzibati ərazisindən keçən, 16 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 35 kilometr olan Zaqatala-Balakən-Mazımçıq hissəsinin əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Yol infrastrukturunun təzələnməsi və müasirləşdirilməsi ölkənin bütün şəhər və rayonlarını əhatə edir. Respublikanın 36 rayonunda 40 kəndlərarası avtomobil yolu və bir körpünün, Bakıda isə 10 qəsəbələrarası avtomobil yolu layihəsi üzrə tikinti və yenidənqurma işləri davam edir. Bu yaxınlarda Bakı şəhərinin keçmiş “Sovetski” ərazisində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması layihəsi çərçivəsində görülən işlər başa çatdırılıb.

2016-cı ilin avqustundan icrasına başlanan layihəyə uyğun olaraq 26 hektar ərazidə yolların salınması və abadlıq işlərinin aparılması həyata keçirilib. Ümumi uzunluğu 7 kilometr olan Nəriman Nərimanov prospektində, Abdulla Şaiq, Balababa Məcidov, Mirzəəğa Əliyev və Füzuli küçələrinin yenidən qurulması artıq yekunlaşıb. Nəriman Nərimanov prospektinin yenidən qurulması zamanı hərəkət zolaqlarının sayı 4-ə çatdırılıb. Keçmiş “Sovetski” ərazisində yeni yolların çəkilməsi ilə bağlı görülmüş işlər Bakının yol-nəqliyyat infrastrukturunun müasir səviyyədə qurulmasında xüsusi əhəmiyyət kəsb edir.

Bir sözlə, ölkəmizdə yol infrastrukturunun müasirləşdirilməsi birbaşa iqtisadiyyatın inkişafına və insanların rahat gediş-gəlişinə xidmət edir.

“Səs” Analitik Qrupu



İLHAM

Sosial şəbəkələr basdırılmış minaya çevrilir

**T**arixən belə oxuyub, görüb və eşitmişik. Qızla oğlan nişanlanmamışdan öncə, bir-birini əyani şəkildə görər, hətta fürsət yaransa söhbət edər, sonra isə “artilleriya” ilə önə çıxıb izdivacı rəsmləşdirirlər. Dövr və zaman dəyişdiyindən, qeyd etdiyim məsələlər köhnənin qalığı kimi dəyərləndirilir. İndi çoxları ailə institutunu Facebbok, Whatcapp, Twitter, Skype üzərindən keçməklə qururlar. Təbii ki, virtual aləmin hesabına qurulan ailənin də sonunun necə olacağını çoxları təsəvvür edir. Boşanmalar və yarımcıq talelər bir yana, bəzi hallarda öldürməyə qədər gedilən hadisələr törədilir.

Bəzən isə, depressiya və yuxu pozulmaları halları baş verir. Alimlərin gəldiyi qənaətə görə, sosial şəbəkələr yeniyetmələrin sağlamlığına ən çox ziyan vuran vasitələrdəndir. Rusiya alimlərinin aşkar etdikləri məqamlara görə, sosial şəbəkələr gənclərdə asılılıq yaradır. İnsanlarla həyatda münasibət qurmaq məsələsini çətinləşdirir. Ailədə qadın-k kişi münasibətlərinin pozulmasına səbəb olur. Alimlərin gəldiyi digər qənaətə görə, dünyada hər yeddinci nikah sosial şəbəkələr hesabına dağılır. Boşanan cütlüklər həyat yoldaşlarının sosial şəbəkələrdə paylaşıqları fotoları, statusları ailə dəyərlərinə zidd olduğunu əsas götürərək, boşanmalara qərar verdiklərini bildirirlər.

Mövcud faktlara və reallıqları baxmayaraq, yeniyetmələr və cavanlar sosial şəbəkələri öz həyatlarının ayrılmaz hissəsinə çevirməkdə davam edirlər. Bir növ sosial şəbəkələrdən asılı vəziyyətə qalıblar. Durum o qədər acınacaqlı xarakter alıb ki, dini qaydaların hökm sürdüyü bəzi müsəlman ölkələrində də gənclər sosial şəbəkələri həyatlarının ayrılmaz hissəsi adlandırırlar. Bir ara İran İslam Respublikası sosial şəbəkələrdən, xüsusilə də, Instagram və Whatcappdan istifadəni qadağan etsə də, son kütləvi aksiyalardan sonra hökumət cəmiyyətdə yumuşalma yaratmaq üçün tətbiq etdiyi qadağanı aradan qaldırmağa məcbur oldu. Bir ara Böyük Britaniyanın baş naziri və Türkiyənin prezidenti də sosial şəbəkələrə dövlətin nəzarət etməsi və bununla bağlı qanunvericilik bazasının yaradılması təşəbbüsü ilə çıxış etdilər. Bilmirəm, bu təşəbbüsün aqibəti necə oldu, ancaq fakt budur ki, sosial şəbəkə deyilən basdırılmış mina dünya üçün təhlükə mənbəyinə çevrilib. Təbii ki, qloballaşan dünyanın ayrılmaz hissəsi olan Azərbaycanda da sosial şəbəkələr gənclərin həyat tərzinə çevrilib. Araşdırmalar da təsdiq edir ki, bu gün Azərbaycanda əhəlinin 70 faizi sosial şəbəkələrdən istifadə edirlər. Bunun mənfi cəhətləri odur ki, sosial şəbəkələr vasitəsilə tanış olub ailə quranlar az sonra boşanmağa qərar verirlər. Statistik məlumatlar, onu deməyə əsas verir ki, bir həftə ərzində tanış olan, ailə quran cütlüklər cəmi 10-15 gün bir damın altında yaşayırlar. Xəyanət hallarının baş verməsi isə gündəlik mətbuatdan oxuduğumuz hadisələrdəndir.

Nə qədər əcaib-qərib, əlləm-qəlləm işlər və əməllər varsa hamısını sosial şəbəkələrdə görmək olar. Bir də görürsən, evində kiməsə yemək bişirən qız bunu sosial şəbəkələrə yükləməklə, dostlarından like tələb edir. Restoranda, kafedə və küçədə səviyyəsizlik edib, min hoqqadan çıxanlar da bunun fotosunu çəkib Facebbok, Whatcapp, Twitterə yükləyib paylaşırlar. Belələrinə hansı adı vermək olduğunu deməyə çətinlik çəkəmsən də, bildiyim və gəldiyim qənaət odur ki, sosial şəbəkələr bir belədir ki, keçib bu insanların boğazına.



Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarının icrası sayəsində ölkədə bir sıra respublika və yerli əhəmiyyətli avtomobil yolları, körpülər, yolötürücüləri tikilib, yaxud təmir edilib. Həyata keçirilən tədbirlər yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində sistemli işlərin həyata keçirilməsinə imkan verir.

Son 14 ildə ölkəmizdə 11 min kilometrdən çox avtomobil yolu tikilib. Təkcə magistral və şəhərlərarası yollar deyil, kəndarası yollar da ən qabaqcıl standartlar səviyyəsində yenidən qurulub. Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin keçən ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib: “Bu il 40 layihənin həyata keçirilməsi nəzərdə tutulur. Yeni 40 layihə, ən azı 40 kənd yolu layihəsi - əlbəttə ki, kəndlərin sayı daha çox olacaq, çünki hər bir layihə bir neçə kəndi birləşdirir - ən azı 40 layihə bu il icra ediləcək və lazımi səviyyədə vəsait də bu məqsədlər üçün ayrılacaq. Bu, həm insanların rahatlığı deməkdir, həm də kənd təsərrüfatının inkişafı

Proqramına uyğun olaraq, Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin bərpası ilə bağlı işlər aparılır. Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşən, mühüm turizm marşrutuna daxil olan Qax və Zaqatala rayonlarının 22 yaşayış məntəqəsini birləşdirən bu avtomobil yolunun müasir tələblərə uyğun yenidən qurulması bölgədə nəqliyyat xidmətlərinin daha da yaxşılaşdırılmasına imkan verəcək. Dövlət başçısının imzaladığı Sərəncama əsasən, bu yolun təmirinə 23,3 milyon manat vəsait sərf ediləcək.

İstifadəyə verilən yolların bir çoxunun açılışında Prezident İlham Əliyevin iştirak etməsi dövlətin insanların rahatlığına və iqtisadiyyatın inkişafına xidmət edən yeni infrastrukturların yaradılmasına yönəltdiyi diqqəti bir daha təsdiqləyir. Dövlət başçısının iştirakı ilə açılış olmuş belə yollardan biri sözügedən Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qorağan-Qax hissəsidir. Yolun bu hissəsinin əsaslı şəkildə yenidən qurulması işləri uğurla və yüksək keyfiyyətlə başa çatdırılıb.

Qax-Zaqatala avtomobil yolu Böyük Qafqaz sıra dağlarının cənub ətəyi ilə uzanır və ölkənin ən böyük tu-

**B**u gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir. Söz və mətbuat cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Kütləvi informasiya vasitələri, qəzetlər, jurnallar, telera-diolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətdə ictimai fikri və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada, dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir.



# Milli mətbuatımıza dövlət qayğısı artır

Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında demokratik dəyərlərin daha geniş şəkildə bərqərar olması, müstəqil dövlətçiliyin siyasi, iqtisadi və hüquqi dayaqqların möhkəmlənməsi prosesi sürətləndikcə, Azərbaycan dövləti söz və mətbuat azadlıqlarının qanunvericilik bazasının demokratikləşdirilməsi istiqamətində yeni-yeni addımlar atır.

Azərbaycan müstəqilliyini qazandıqdan sonra yeni demokratik mətbuatımız azadlıq və müstəqillik dəyərlərinin təbliğatçısına çevrildi. 1993-cü ildən başlayaraq, KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində gerçəkləşdi. Ulu Öndər Heydər Əliyevin milli mətbuata olan münasibəti və qayğısı nəticəsində, formalaşma və inkişaf prosesində bir sıra təbii və süni maneələrlə üzləşmiş azad və demokratik mətbuatımız cəmiyyətin operativ və obyektiv informasiyaya tələbatını cavablandırmağa nail oldu. Ulu Öndər KİV-in maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi, sərbəst fəaliyyət üçün əlverişli şərait yaradılması ilə bağlı həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlər milli mətbuatımızın tarixinin mühüm faktlarıdır. Jurnalistlərin dostu adını qazanmış Ulu Öndər Heydər Əliyev, ölkəmizin müharibə şəraitində yaşasa da, böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə, bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi. Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu Fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verdi.

**AZƏRBAYCAN DÖVLƏTİ  
AZAD SÖZ VƏ AZAD  
MƏTBUAT  
PROBLEMLƏRİNİ TAM  
MƏNADA HƏLL ETMƏYİ  
QARŞIYA MƏQSƏD  
QOYUB**

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev söz və mətbuat azadlıqlarının inkişafını respublikanın demokratikləşməsi prosesinin vacib amili kimi dəyərləndirir. Söz və mətbuat azadlığını yüksək qiymətləndirən ölkə Prezidenti çıxışlarının birində belə deyib: “Bütövlükdə, söz və informasiya azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz və informasiya azadlığı, demokratiyanın inkişafı və hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir”.

Son 14 il ərzində dövlət başçısı İlham Əliyevin səyi ilə qəzet-jurnalların maliyyə-təsərrüfat fəaliyyəti üçün əlverişli şərait yaradılıb və onların borcları ləğv edilib.

Ölkəmizdə mətbu nəşrlərin sərbəst fəaliyyətinə və jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə bütün imkanların yaradılmasına tam şərait var. 2005-ci il 21 iyul tarixində “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, habelə, “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamların imzalanması jurnalistlərin əməyinə yüksək qiymətin təzahürüdür. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə bir-dəfəlik maliyyə yardımı göstərilməsi haqqında”, eləcə də, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamları isə, təsdiqləyib ki, ölkəmizdə mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Dövlət başçısının 2009-cu il 3 aprel tarixli “Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” Sərəncamı da, məhz konsepsiyada əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Jurnalistlərin mənzil probleminin həlli üçün Azərbaycan Respublikası Prezidenti-

nin Ehtiyat Fondundan maliyyə vəsatinin ayrılması da mətbuata yüksək diqqət və qayğının bariz təəcəssümüdür. Bütün bunlar, həm də təsdiqləyir ki, Azərbaycan hakimiyyəti ölkədə söz və mətbuat azadlığının başlıca təminatçısıdır və bu sahədə həyata keçirilən islahatları demokratikləşmə prosesinin mühüm tərkib hissəsi kimi dəyərləndirir.

**MƏTBUAT HƏR ZAMAN  
STRATEJİ MARAQLARI  
MÜDAFİƏ ETMƏLİ, MİLLİ  
MARAQLARIMIZI  
BEYNƏLXALQ  
MÜSTƏVIDƏ  
QORUMALIDIR**

Təbii ki, respublikamızın tarixi inkişafında əldə olunmuş böyük uğurlar mediamız qarşısında da yeni vəzifələr qoyur. Bu gün belə diqqət və qayğı ilə əhatə olunan Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkini, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub-saxlanması və təbliğində mühüm rol oynamalıdır. Azərbaycan jurnalistikası obyektivlik, qərəzsizlik və vətənpərvərlik prinsiplərinə əməl etməlidir. Hər bir mətbuat işçisi istənilən vəziyyətdə məsuliyyət hissini unutmamalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, bu gün ölkəmizin artan imkanları kütləvi informasiya vasitələrinin, o cümlədən, milli mətbuatımızın inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsinə şərait yaratmışdır. Bu gün ölkəmizdə azad cəmiyyətin formalaşmasını, cəmiyyətdə gedən prosesləri yüksək qiymətləndirən dövlət başçısı bu məsələdə mətbuatın rolunun əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyev bu gün ölkədə yüzrlər qəzet-jurnalın, televiziya kanalının fəaliyyət göstərdiyini, ölkəmizin tam müstəqil siyasət yürütdüyünü və bunun təməlində isə xalqımızın maraqlarının dayandığını qeyd edib: “Cəmiyyətimiz strateji maraqlar ətrafında

birlişib və bizi narahat edən məsələlərlə bağlı fikir ayrılığı yoxdur”, - deyən Prezident İlham Əliyev bildirib ki, mətbuat hər zaman strateji maraqları müdafiə etməli və milli maraqlarımızı beynəlxalq müstəvidə qorumaqdadır. Belə ki, ölkədə baş verən hər hansı pozuntu hadisəsinə qarşı mətbuat fəal olmalıdır. “Xalqımız vahid və milli ideyalar ətrafında birlişib və bu proses bundan sonra da davam edəcək”, - deyən Azərbaycan Prezidenti bununla bağlı mətbuatın üzərinə böyük vəzifələrin düşdüyünü xatırladı.

**“BİZİM SİYASƏTİMİZİN  
MƏRKƏZİNDƏ  
AZƏRBAYCAN  
VƏTƏNDAŞININ VƏ  
AZƏRBAYCAN  
DÖVLƏTİNİN**

**MARAQLARI DAYANIR”**

Azərbaycan Prezidenti İlham Əliyevin humanist siyasətində mətbuata diqqət və qayğı, o cümlədən, azad sözün inkişafına dəstək diqqətdədir. Məhz milli mətbuatımızın yaranmasının 142-ci ildönümü ərəfəsində jurnalistlər üçün tikilmiş 255 mənzilli binanın açılış mərasimində iştirak edən ölkə başçısı, bununla bir daha göstərdi ki, müstəqil medianın inkişafı, azad və demokratik fikrin qorunması dövlətimiz üçün prioritet məsələdir.

Həmin mərasimdə Azərbaycan Prezidenti jurnalistlərə mənzillərin bölüşdürülməsində ədalət prinsipinin qorunmasının mühüm şərt olduğunu vurğulayaraq bildirib: “Bu binalarda yaşayan və bundan sonra yaşayacaq jurnalistlər müxtəlif siyasi spektrə aiddir və burada da heç bir ayrı-seçkiliyə yol verilmədi. Müxtəlif siyasi baxışları, müxtəlif partiyaların üzvləri olan insanlar burada bir yerdə bir ailə kimi yaşayacaqlar. Əslində, Azərbaycan cəmiyyəti də bu istiqamətdə inkişaf edir. Azərbaycanda milli həmrəlik var. Azərbaycan cəmiyyəti vahid amal ətrafında birlişib. Bizdə olan inkişaf, sabitlik, əmin-amanlıq, əlbəttə, bu gün siz də yaxşı bilirsiniz ki, dünyanın bir çox yerlərində öyrənilir, bəzən təəccüblə qarşılanır və bunun da çox sadə səbəbi var. Çünki Azərbaycanda çox gözəl və demokratik şərait var. Azərbaycanda iqtisadi inkişaf var. Azərbaycan müstəqil siyasət apararaq həm bölgədə, həm dünyada öz mövqelərini möhkəmləndirib. Bizim təsir imkanlarımız genişlənir, böyüyür və Azərbaycan xoşniyyətli siyasət aparır. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının və Azərbaycan dövlətinin maraqları dayanır”.

Bu bir reallıqdır ki, dünyanın heç bir ölkəsində mətbuata bu səviyyədə diqqət və qayğıya rast gəlinmir. Məhz bu istiqamətdə də Azərbaycan dövlətinin özünəməxsus humanitar siyasəti və öz dəst-xətti var. Təbii ki, Prezident İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğı Ulu Öndər Heydər Əliyevin milli mətbuatın inkişafı istiqamətində həyata keçirdiyi dəyərli işlərə əsaslanır.

**Zümrüd BAYRAMOVA**

# Müasir və modernləşən Azərbaycan dünyanın hər qitəsindən görünür

**İslam, dəyərlərə ehtiramla yanaşan, multikulturalizm və tolerantlıq nümunəsi ilə diqqətdə olan Azərbaycan dünyəvi və iqtisadi cəhətdən inkişaf edən dövlət kimi beynəlxalq miqyasda tanınır. Həyata keçirdiyi islahatlar, iqtisadi sahədə əldə edilən nailiyyətlər, ölkədəki daxili siyasi sabitliyin təmin olunması, əhəlinin sosial rifahının və həyat şəraitinin yüksəlməsi ölkəmizin real mənzərəsinin açıq şəkildə təqdimidir.**

Azərbaycanın əldə etdiyi uğurlardan dünyanın müxtəlif ölkələrində dərc olunan mətbu orqanlarında, internet potallarında və televiziyalarında bəhs edilir. Bir-birinin ardınca silsilə şəkildə təqdim olunan materiallarda Azərbaycanın 21-ci yüzilliyinin yüksəlişi dünya xalqlarının böyük marağına səbəb olur. Azərbaycanın enerji təhlükəsizliyi sahəsində Avropanın regiondakı əsas tərəfdaşı olduğu, iqtisadi inkişafı, regionun lider ölkəsinə çevrilməsi, Azərbaycan müsəlman ölkəsi kimi xalqlar arasında mədəniyyətlərəsas dialoqu tam dəstəkləməsi dünya mətbuatının əsas səhifələrində əksini tapır.

Dərc olunan məqalələrdə, Azərbaycanın müstəqil dövlət olaraq, bütün demokratik-hüquqi dövlət normalarına uyğun addım atdığı vurğulanır. Bu gün Azərbaycan gənc demokratik ölkədir və möhkəm vətəndaş cəmiyyətinin yaradılması ideyalarına sadıqdır. Bu baxımdan, Azərbaycan hökumətinin həyata keçirdiyi islahatlar nəticəsində əldə edilmiş nailiyyətlər təqdirəlayiqdir. Məqalə müəllifləri Azərbaycan haqqında fikirlərini bölüşərkən, ölkəmizin iqtisadi inkişafını, siyasi sabitliyin hökm sürməsinin göstərməklə yanaşı, onun dünyada artan nüfuzunu da qeyd edirlər. Bu məqalələrin yazılmasına səbəb təbii ki, kifayət qədər amillərin olmasıdır.

Bu uğur və yüksəlişlə bərabər, Azərbaycan gözəl təbiəti və turizm potensialı da diqqəti cəlb edir. Buranın qeyri-adi mənzərəsi, coğrafi relyefi, tarixi və adət-ənənələri ölkəmizə müxtəlif məqsədlə səfər edən qonaqları valeh edir. Hazırlanan materiallarda Azərbaycanın bu və ya digər mənzərəsi diqqətə çəkilir, yerli əhalidə ölkəmiz haqqında təsəvvürlər yaranır. Bir çox dünya KİV-ləri kimi Hollandiyanın nüfuzlu "Max" Televiziya Kanalında hazırlanan verilişdə ölkəmizin görməli yerləri, tarixi abidələri və adət-ənənələri geniş işıqlandırılmışdı. Səyahətə Bakıdan başlayan hollandiyalı jurnalist Azərbaycanın görməli yerlərini gəzərək, ölkəmizin gözəlliklərini hollandiyalı tamaşaçılara çatdırmışdı. Odlar Yurdundan Hollandiyadan 2 dəfə böyük olduğunu və buranın əsrarəngiz təbiətinin, onu heyrətə gətirdiyini gizlətməyərək, Bakının gecə mənzərəsini, xüsusilə, bəyənən aparıcı paytaxtımızı dünyanın məşhur şəhərləri ilə müqayisə etmişdir. Hollandiyalı jurnalist qədimliklə müasirliyin vəhdətini yaradan Şirvanşahlar Sarayının gözəlliklərindən, Qız Qalasının tarixindən, Bibiheybət məscidindən yazmaqla kifayətlənməmişdir. Verilişin müəllifi Jan Slagter Azərbaycanın səfali guşələri olan İsmayilli, Qəbələ, Şəki və Qubaya yola düşərək, regionlarımız haqqında da Hollandiya tamaşaçılarına məlumat



vermişdir. O, Lahıcdə sənətkarlıq, Qəbələdə çay dəstgahının hazırlanma qaydası, Şəkidə Xan Sarayı haqqında məlumatları da əldə etmiş və hollandiyalı tamaşaçıları çatdırmışdır. Bu günlərdə isə Fransanın "LaCroix" portalında Azərbaycanla bağlı yazılan məqalədə ölkəmizin əsrarəngiz təbiətindən, qədim tarixi abidələrindən, o cümlədən, burada mövcud olan xristian kilsələrindən söhbət açılır. Müəllifi Pola Buaye olan məqalədə Quba rayonunun Xınalıq və Qırız kəndlərinin dünyada ən yüksək yaşayış məskənlərindən bir olduğu diqqətə çatdırılır. "Burada ilin bütün fəsillərində əsrarəngiz təbiət mənzərələrini görmək mümkündür", - yazan müəllif təbiəti ilə seçilən bir məkana münasibətini ifadə edir. Göllər, bulaq suyu və qar hesabına yaranmış Xınalıqda ağcaqayın ağacından ibarət meşəliklər vardır. Xınalıq və onun ətrafındakı dağlarda subalp çəmənlərinə xas olan zəngin dərman bitkiləri bitir. Kəndin ətrafında çoxlu sayda bulaqlar və mağaralar var ki, bu da hər kəsin diqqətini çəkir.

Ölkəmizin qədim tarixi abidələrindən bəhs edilən məqalədə müəllif ölkəmizin bir çox yerlərinə səyahət edir. Şəki və Qəbələdəki Albən məbədləri barədə məlumat verir, Şəki xanlarının sarayının nadir memarlıq incilərindən biri olduğunu vurğulayır.

Müəllif Azərbaycanın məşhur şəbəkə sənətindən də söhbət açaraq, bildirir ki, bu qədim sənət Şəkidə hələ də qorunub saxlanılır. Bu sənəti yaşa-

danlardan biri Hüseyn Hacımustafazadə ilə söhbətində Pola Buaye məlumat verir ki, şəbəkə üslubunda hazırlanmış məhsullar dünyanın müxtəlif ölkələrindən sifariş olunur.

Müasir və modernləşən Azərbaycanın hər bir regionun inkişafı, paytaxtla rayonlar arasındakı fərqlərin aradan götürülməsi diqqətdən kənarda qalmadığı kimi, tarixi abidəri də məxsusiliyi ilə seçildiyindən, ölkəmizə gələnlərin diqqətini çəkir. Əlbəttə ki, bu məqalələr ölkəmizin həm də nüfuzunun göstəricisidir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili siyasət nəticəsində, ölkəmiz beynəlxalq arenada öz mövqelərini daha da möhkəmləndirir və beynəlxalq əhəmiyyətli mühüm tədbirlərin keçirildiyi məkana çevrilib. Bu gün Azərbaycan sivil ölkə kimi beynəlxalq nüfuz və yüksək imic sahibidir. Təbii ki, bu nailiyyət ölkə Prezidenti İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Ölkəmizə göstərilən etimad, beynəlxalq əlaqələrin genişlənməsi, iqtisadi uğurlar, dinamik inkişaf və digər amillər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu müəyyənləşdirib. Azərbaycanın bu inkişafı və real mənzərəsi dünyanın nüfuzlu ölkələrinin diqqətindən belə yayınmır. Müxtəlif ölkələrin dövrü mətbuatında dərc olunan məqalələr Azərbaycanın möhtəşəmliyindən, onun inkişaf tempindən və digər amillərdən söz açır.

**Nəzakət ƏLƏDDİNQIZI**

## "Milli Şura"da aranı qarışdıran da Əli Kərimlidir"

*Teyyub Qənioğlu: "Arif Hacı, sadəcə olaraq, oyuncaq bir fiqurdur"*

- Teyyub bəy, müxalifət düşərgəsində prezident seçkilərində iştirak etmək üçün vahid namizəd uğrunda çarpışma gedir. Bu baxımdan, demək olarmı ki, bu ünsürlər vahid mövqeyə gələ bilməyəcəklər?



**Müəssisimiz Təkamül partiyasının sədri Teyyub Qənioğludur**

- Müsavat partiyasında, prezident seçkiləri ilə əlaqədar olaraq yaranan qarışdırma görüntü xarakteri alan bir şeydir. İ.Qəmbər Müsavat partiyasının başqanı postundan imtina edəndə yalnız bir şərt qoymuşdu: Bu şərt də prezident seçkilərində yeganə namizədin özünün olması tələbi idi. Yəni bu məsələ əvvəlcədən planlaşdırılmış və razılaşdırılmış bir məsələdir. Hazırda Müsavat daxilində seçkilərlə bağlı İ.Qəmbər A.Hacı arasında hər hansı bir mübahisə gədirsə, bu, sadəcə olaraq, partiya daxilində demokratiyanın olduğu görüntüsünü yaratmaqdan başqa bir şey deyil. "Milli Şura"da baş verən mübahisəyə gəlincə isə, əgər Ə.Kərimli görsə ki, nə isə qazana biləcək, o zaman asanlıqla Cəmil Həsənlini zərərsizləşdirəcək. Ümumiyyətlə, bu il keçiriləcək prezident seçkilərində müxalifətin qalib gəlmək şansı sıfıra bərabərdir. Bu realıq Ə.Kərimlinin özü də çox gözəl bilir. Çünki müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Belə olan halda da, müxalifətin qələbəindən söhbət gedə bilməz.

- **Deməli, partiyalararası olduğu kimi, partiyalar daxilində də iddialı şəxslərin bir araya gəlmələri mümkün deyil?**

- Bu gün Müsavat daxilində A.Hacı, sadəcə olaraq, oyuncaq bir fiqurdur, səlahiyyəti olmayan bir şəxsdir. Bütün səlahiyyətlər İ.Qəmbərə məxsusdur. "Milli Şura"ya gəlincə isə baş rolda Ə.Kərimli və C.Həsənlidir, ortanı qarışdıran da, lazım gələndə düzən yaradan da və razılığa gələndə onlardır. Əsasən, "Milli Şura"da aranı qarışdıran Ə.Kərimlidir. Bu məsələdə onun özəl maraqları var. Ümumiyyətlə, müxalifət daxilində olan qüvvələr çalışacaqlar ki, seçkilərlə bağlı "vahid namizəd" məsələsində ortaq məxrəcə gəlsinlər. Amma bu da görüntü xarakteri daşıyacaq. Sadəcə olaraq, radikal müxalifət düşərgəsini təmsil edən şəxslər gündəmdə qalmaq və xaricdən maliyyə yardımları almaq üçün "vahid namizəd" ideyası ilə uğursuz çıxışlar edirlər.

- **Sizcə, dağıdıcı müxalif partiyaları xarici maraqlı dairələrlə birləşdirən hansı maraqlardır?**

- Bu, bir faktıdır ki, bəzi mərkəli xarici dairələr Azərbaycanın əldə etdiyi uğurlardan və qazandığı nailiyyətlərdən ciddi narahatdırlar. Bu uğurlara kölgə salmaq üçün "sapı özümüzədən olan baltalardan" istifadə edirlər. Yəni həmin

xarici qüvvələr ölkəmizdə nə isə xoşagəlməz bir vəziyyətin yaranmasında müxalifət qüvvələrindən yararlanmağa cəhd edirlər. Amma onların bu cəhdlərinin heç bir nəticəsi olmayacaqdır.

- **Müsavat və AXCP kimi dağıdıcı partiya funksionerləri, daha çox populist bəyanatlarla çıxış etməklə, siyasi dividend qazanmağa cəhd edirlər. Sizcə, bu cür vasitələrlə siyasi dividend qazanmaq olarmı?**

Müsavat və AXCP partiyalarının populist bəyanatlarla çıxış etmələri həmişə olub və bundan sonra da olacaqdır. Çünki bunlar, artıq bunu adət halına çeviriblər.

**GÜLYANƏ**

## Türkiyədə PKK-nın böyük cəbbəxanası ələ keçirilib

Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin Haqqari bölgəsində PKK terrorçu təşkilatına qarşı genişmiqyaslı antiterror əməliyyatı keçirib. AZƏRTAC xəbər verir ki, PKK terror təşkilatına məxsus içərişində çoxlu sayda silah və sursat, terror məqsədi ilə istifadə olunan zəruri ləvazimatların olduğu böyük anbarlar ələ keçirilib. Bundan başqa, Adana şəhərində terror hazırlığı görən 8 PKK tərəfdarı həbs olunub. Ölkənin Diyarbəkir bölgəsində isə bir sıra dağ kəndində komendant saati tətbiq olunub. Yanvarın 8-də PKK tərəfdarlarının Şırnaqda quraşdırdığı əl qumbarasının zərərsizləşdirilməsi zamanı bir hərbi yaralanıb. Bu bölgədə də təhlükəsizlik tədbirləri gücləndirilib.



timai-siyasi sabitliyi pozmaq məqsədilə 2017-ci ilin noyabrında da bir neçə terror aktı törətməyi planlaşdırıqları məlum olub.

## İordaniyada 17 İŞİD terrorçusu tutulub

İordaniyanın xüsusi xidmət orqanları İŞİD-in planlaşdırdığı genişmiqyaslı terror hücumunun qarşısını alıb. Bu barədə İordaniyanın rəsmi xəbər agentliyi PETRA məlumat yayıb. Xəbərdə deyilir ki., həyata keçirilən əməliyyat nəticəsində terror qruplaşmasının 17 üzvü həbs edilib. Terror hücumlarının hədəfi polis idarələri, hərbi və ticarət obyektləri olub. Həbs edilənlərin icimai-siyasi sabitliyi pozmaq məqsədilə 2017-ci ilin noyabrında da bir neçə terror aktı törətməyi planlaşdırıqları məlum olub.

10 yanvar 2018-ci il

## YAP Sabunçu rayon təşkilatında gənclərlə görüş keçirildi

*Mehriban Abasquliyeva: “Gənclərimizin uğurlu fəaliyyətləri göz önündədir”*

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatında gənclərlə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva bildirib ki, Yeni Azərbaycan Partiyası günü-gündən gəncleşir və təşkilatın hər bir gənc üzvü partiyanın veteran üzvlərinə, ağsaqqallarına dəyər verməklə, onun fəaliyyətində



de yeni nəfəs getirirlər. “Bu gün mən tədbirimizdə iştirak edən gənclərimizi gördükcə, onların hər birində çox gözəl əhval-ruhiyyənin olduğunu müşahidə edirəm”-deyə qeyd edən rayon təşkilatının sədri qeyd edib ki, buna əsas səbəb dövlətimizin, dövlət rəhbərliyimizin gənclərə göstərdikləri diqqət və qayğı faktorudur: “Bu

gün Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin müəyyənləşdirdiyi uğurlu gənclər siyasətinin nəticəsidir ki, hər bir gənc bu siyasətin nəticəsində öz xoşbəxt gələcəyini qurur, təhsil alır, işləyir və cəmiyyətə töhfələrini verir. O cümlədən, Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyasının Sədr müavini Mehriban xanım Əliyevanın da bu istiqamətdəki fəaliyyəti hər bir gəncimizdə böyük ruh yüksəkliyi yaratmaqdadır. Bu gün biz əminliklə deyə bilərik ki, gənclərimiz daim Onların nəzərləri altındadırlar”.

Mehriban Abasquliyeva gənclərimizin sosial şəbəkələrdə də ölkəmizin və dövlətçilik maraqlarımızın qorunması, təbliği istiqamətində fəal olduqlarını deyərək, vurğulayıb ki, bəzilərindən fərqli olaraq, YAP-ın gənc fəalları sosial şəbəkələrə yalnız istirahət və əyləncə məqsədi ilə deyil, o cümlədən, Vətənimizin dünyaya inkişaf və tərəqqi reallıqlarını çatdırmaqla, o cümlədən, Azərbaycanı istəməyən daxili və xarici qüvvələrin qarşısına çıxaraq, onlara layiqli cavablar verməklə, daxil olurlar və bunun uğurlu nəticələri də göz önündədir: “Bu gün hər bir gənc özünə sual verməlidir ki, “mən Azərbaycan üçün nə edə bilərəm?” Bəli, bizim çox gözəl gənclərimiz var ki, onlar ölkəmizi müxtəlif mühüm beynəlxalq tədbirlərdə, mədəniyyət və idman sahələrində uğurla təmsil edirlər. Biz, bunu Avroviziya Mahını Müsabiqəsində, Birinci Avropa Oyunlarında, Dördüncü İslam Həmrəyliyi Oyunlarında və başqa kütləvi tədbirlərdə müşahidə etmişik. Gənclərimizin uğurlu fəaliyyətləri nəticəsində, bizim üçrəngli bayrağımız ən yüksək zirvələrdə dalğalanır”. YAP Sabunçu rayon təşkilatının sədri partiyanın rayon təşkilatında təmsil edilən gənclərin də bir çox uğurlara imza atdıqlarını bildirərək, deyib ki, bu, çox önəmli bir haldır. “Sizin hər birinizin uğurunuz, bizim uğurumuzdur”- bildirən Mehriban Abasquliyeva partiyanın rayon təşkilatının sədr müavini Bəxtiyar Qasimovu tribunaya dəvət edərək, ona gənclərə Yeni Azərbaycan Partiyasının yaranması tarixindən və hansı çətin dövrləri geridə buraxması barədə xatirələrini bölüşməyi təklif etdi. Bəxtiyar Qasimov partiyanın yaranması tarixindən, Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə apardığı müdrik və qətiyyətli siyasətindən, xalqı və dövləti üçün xilaskarlıq missiyasını hansı çətinliklərlə həyata keçirməyindən bəhs edərək bildirdi ki, məhz həmin vaxtlar onun gənc yaşlarına təsadüf edirdi.

B.Qasimov ölkəmizi təhlükəyə atan həmin qüvvələrin bu gün müxalifətçilik adı altında hələ də xəyallar qurduqlarını deyib və bildirib ki, Azərbaycan xalqı bu kimi satqınları və xəyanətkarları heç vaxt qəbul etməyib, bundan sonra da qəbul etməyəcək və Azərbaycan gəncliyi inkişafın, tərəqqinin, dövlətçilik maraqlarının, yüksələn və artan uğurların tərənnümçüsü olaraq, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti Cənab İlham Əliyevin ətrafında daha da sıx birləşəcəklər.

YAP Sabunçu rayon təşkilatının gənclər birliyinin üzvü Orxan Daşdəmirli çıxışında gənclərin uğurlu fəaliyyətindən və qarşıda dayanan vəzifələrdən bəhs edərək, bundan sonra da uğurlara imza atacaqlarını qeyd etdi. O bildirdi ki, hər bir Azərbaycan genci Yeni Azərbaycan Partiyasının fəaliyyətinə öz uğurlu töhfələrini verməklə, ölkəmizin inkişaf və tərəqqisində fəallıq sərgiləməli və yeni-yeni nailiyyətlər qazanmalıdır.

Görüşün sonunda YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva gənclərə bir sıra tövsiyə və tapşırıqlarını verərək, onlara gələcək fəaliyyətlərində uğurlar dilədi.

Rövşən NURƏDDİNOĞLU

## Fransada ermənipərəst deputat cəzalandırılıb

Fransa Milli Assambleyasının deputatı, “erməni soyqırımı”nın inkar edilməsinin cinayət hesab olunması ilə bağlı qanun layihəsinin müəllifi Valeri Buaye parlamentdəki köməkçisini səbəbsiz işdən qovduğuna və ona qarşı mənəvi zorakılıq göstərdiyinə görə Eks-an-Provans şəhərinin apellyasiya məhkəməsi tərəfindən cəzalandırılıb. Məhkəmənin qərarı ilə deputat real və ciddi səbəb olmadan işdən azad etdiyi köməkçisi Mari-Lorans Makaluzoya 37 min avro ödəyəcək. Mari-Lorans Makaluzo dəfələrlə Valeri Buaye tərəfindən mənəvi zorakılığa, təzyiqlərə məruz qaldığını bildirib.



## YAP Tərtər rayon təşkilatının şura iclası keçirilib

Düənən YAP Tərtər rayon təşkilatının şura iclası keçirilib. İclasda rayon təşkilatının sədri Ramiz Şabanov təşkilatın 2017-ci ildəki fəaliyyəti və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış edib. Qeyd edib ki, 2017-ci ildə də, partiyanın Nizamnamə və Proqramına uyğun olaraq, fəaliyyət göstərən rayon təşkilatı tədbirlər planında nəzərdə tutulmuş məsələlərin həllinin, Ümummilli Lider Heydər Əliyev siyasi irsinin öyrənilməsi, onun gənc nəsə çatdırılması, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ictimai-siyasi, iqtisadi həyatında baş vermiş tərəqqi, əldə olunmuş nailiyyətlər və digər uğurların təbliğinə xüsusi diqqət yetirmiş, ərazi ilk partiya təşkilatlarının mübarizliyinin və fəallığının gücləndirilməsini daim diqqət mərkəzində saxlamışdır.



YAP Tərtər rayon təşkilatı rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, mövcud problemlərin aradan qaldırılması, təşkilatdaxili demokratiyanın inkişaf etdirilməsi üçün partiya üzvlərinin məsuliyyətlərinin yüksəldilməsi istiqamətində görülən işləri davam etdirmişdir.

Rayon təşkilatının sədri 2017-ci ildə rayon təşkilatının 4 şura, 12 idarə heyəti, 20 ümumi yığıncağı keçirildiyini, yığıncaq və iclaslarda təşkilatın fəaliyyətinə dair məsələlər müzakirə olunaraq, qəbul edilən qərarların həyata keçirilməsi təmin edildiyini qeyd edib. Rayon təşkilatının ötən ilin may ayında keçirilən IX konfransının qəbul etdiyi qərarların icrası gündəmdə saxlanılmışdır: “Hazırda 83 ərazi ilk partiya təşkilatını özündə birləşdirən rayon təşkilatının qeydiyyatında 6107 min nəfər partiya üzvü vardır ki, onların da 3267 nəfərini qadınlar, 1330 nəfərini gənclər təşkil edir. Ötən il Heydər Əliyev ideyalarına, dövlətə və dövlətçiliyə sədaqətli 253 nəfər qəbul olunmuşdur ki, onların da 146 nəfərini və ya 58 faizini gənclər təşkil edir”.

R.Şabanov cari ildə ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar ərazi ilk partiya təşkilatlarının, hər bir partiya üzvünün gərəyi işlər barədə qarşıya qoyulan vəzifələrdən danışıraq, qeyd edib ki, Yeni Azərbaycan Partiyasının keçiriləcək prezident seçkilərindəki namizədinin qələbə qazanmasını təmin etmək məqsədi ilə lazımi addımların atılmasının vacibliyini vurğulayıb.

Tədbirdə YAP Tərtər rayon təşkilatı qadınlar şurasının sədri Xatirə Məmmədova, təşkilatın gənclər birliyinin sədri Emin Pənahov, rayon təşkilatının şura üzvləri Fitat Əliyeva, Məhəbbət Məmmədov, Əli Əliyev, Kamil Məmmədov və başqaları çıxış ediblər.

Şura iclasında rayon təşkilatının 2018-ci ilə dair iş və Tədbirlər Planlarının da təsdiq olunması barədə qərar qəbul edilib.

Zümrüd BAYRAMOVA

## Ötən il muxtar respublikada 10 yeni məktəb binası istifadəyə verilib

Bu gün Naxçıvan Muxtar Respublikasında təhsil infrastrukturunun yenilənməsi, müasir tədris metodlarının tətbiqi, təlim prosesində yeni texnologiyalardan istifadəyə geniş yer verilməsi, nümunəvi dərslərin keçirilməsi və distant təhsilin reallaşdırılması təhsil sahəsində uğurların qazanılmasına səbəb olub. Təhsilə, təhsil işçilərinə göstərilən diqqət və qayğının nəticəsidir ki, 2017-ci ildə muxtar respublikada 10 məktəb binası istifadəyə verilib. AZƏRTAC xəbər verir ki, yaradılan şərait nəticəsində qabaqcıl təhsil mühiti formalaşmış, şagirdlərin təhsilə marağı artmış, ali və orta ixtisas məktəblərinə həm sənədvermə, həm də qəbulun nəticələri ilbəil yaxşılaşıb. Belə ki, 2017-ci ilin qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 1735-i ali, 629-u orta ixtisas məktəblərinin tələbəsi adını qazanmış. Qəbul imtahanlarının nəticələrinə əsasən, 289 nəfər 500-dən yuxarı bal toplayıb. Yüksək nəticə əldə edərək tələbə adını qazananlardan 3-ü Prezident təqaüdüə layiq görülüb. 2016-2017-ci tədris ilində məktəbi yüksək nəticələrlə başa vuran 15 məzun qızıl, 6 məzun gümüş medala, 113 məzun isə fərqlənmə attestatına layiq görülüb. Qəbul imtahanlarında həmin məzunlar onlara göstərilən etimadı doğrultaraq 500-700 arası bal toplayıblar. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq 2017-ci ildə ümumtəhsil məktəblərinə 942 sağlamlıq imkanı məhdud uşaq cəlb edilib. Onların da 88-i birinci siniflərdə təhsil alır. Hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən 24 şagird distant təhsilə cəlb olunub.



## Energetika Nazirliyi: Dekabrda respublika üzrə gündəlik neft hasilatı 810 min barrel olub

Azərbaycan Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair Vyana sazişi üzrə öhdəliyini 2017-ci ilin dekabr ayında da yerinə yetirib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirlik Azərbaycanın ötən ilin dekabr ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitoring Komitəsinin Müştərik Texniki Komissiyasına təqdim edib. Həmin məlumatlara əsasən, keçən ilin dekabr ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 810 min barrel olub. Bunun 755,1 min barrelini xam neft, 54,9 min barrelini isə kondensat təşkil edib. Gündəlik 649,4 min barrel xam neft, 54,9 min barrel kondensat, 20,1 min barrel isə neft məhsulları ixrac edilib.

## Turistlər istirahət üçün Azərbaycanı seçir

Ötən il ölkəmizə gələn xarici vətəndaşların sayı 2 691 998 nəfər olub

**A**zərbaycana turist axınının güclənməsi, onun dünya turizm sistemində integrasiyası ölkədə sabitliyin, inkişafın, tolerantlıq mühitinin mövcudluğunun göstəricisidir. Ölkəmizdə otellərin sayının və keyfiyyətinin yüksəldilməsi, nəqliyyat sahəsində yeniliklər, istirahət zonalarının yaradılması və informasiya-reklam işlərinin gücləndirilməsi ilbəlil öz müsbət nəticələrini vermektedir. Son illərdə dünya standartlarına cavab verən yüksək kateqoriyalı otellərin sayı artmışdır. Yeni otellərin içərisində çox məşhur dünya brendləri də vardır. Onlardan Four Seasons Hotel Baku, Hyatt Regency, JW Marriott Absheron Baku Hotel, Jumeirah Bilgah Beach Hotel, Grand Hotel Europe, Hilton Baku, Kempinski Hotel Badamdari və s. göstərmək olar. Artıq regionlarda xeyli “5 ulduzlu” otellər istifadəyə verilmişdir.



### 2017-Cİ İLDƏ ÖLKƏMİZƏ GƏLƏN TURİSTLƏRİN SAYI ÖTƏN İLLƏRLƏ MÜQAYİSƏDƏ ƏN YÜKSƏK GÖSTƏRİCİDİR

Görülən işlərin nəticəsidir ki, 2016-cı il ilə müqayisədə 2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların sayı 449 215 (20%) nəfər artaraq, 2 691 998 nəfər olmuşdur ki, bu da indiyə qədər müşahidə edilmiş ən yüksək göstəricidir. Qeyd edək ki, onlardan 853 082 Rusiya Federasiyası, 537 710 Gürcüstan, 362 597 İran, 301 553 Türkiyə, 102 360 Birləşmiş Ərəb Əmirlikləri, 62 454 İraq, 57 756 Ukrayna, 33 273 Səudiyyə Ərəbistanı, 381 213 nəfəri isə digər ölkələrin vətəndaşları olmuşdur.

Xarici vətəndaşlar daha çox iyul ayında gəlmişdir ki, bu da 313 515 nəfər olmuşdur. Statistika görə, 2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, İran, Türkiyə və BƏƏ vətəndaşlarının xüsusi çəkisi daha çox olmuş və müvafiq olaraq, 31,6 faiz, 19,9 faiz, 13,4 faiz, 11,2 faiz və 3,8 faiz təşkil etmişdir.

2017-ci ildə əsas artım tempi göstərən ölkələr İran, BƏƏ, Rusiya və Səudiyyə Ərəbistanı olmuşdur.

2016-cı il ilə müqayisədə 2017-ci ildə Səudiyyə Ərəbistanından 4,5 dəfə, Oman-dan 7,4 dəfə, BƏƏ-dən 1,9 dəfə, İrandan 1,4 dəfə, Hindistandan 2,3 dəfə çox xarici vətəndaş gəlmişdir. Lakin Türkiyədən Azərbaycana gələnlərin sayında 11 790 nəfər azalma müşahidə edilmişdir.

Sevindirici haldır ki, Avropa, Körfəz, Yaxın Şərq, Asiya, Afrika və Amerika regionu üzrə gələnlərin sayında da artım baş vermişdir.

Ölkəmizə gələn turistlərin sayı ildən-ilə artır və son dövrlər Azərbaycanda reallaşdırılan infrastruktur layihələri, Bakıda beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, dünyanın müxtəlif yerlərində təşkil olunan sərgilərdə və tədbirlərdə ölkəmizin yüksək səviyyədə təbliğ edilməsi bu müsbət tendensiyanın başlıca səbəbidir.

Azərbaycanda turizm bazarı açıq, şəffaf və azad rəqabətli meydan kimi təqdim olunur. Turizm sənayesində heç bir inhisarçılıq yoxdur. Bu gün hər bir iş adamı bu sahəyə sərmayə qoya və qanun çərçivəsində sərbəst fəaliyyət göstərə bilər. Eyni zamanda, bu sərmayələrin yerləşdirilməsinə və beynəlxalq standartlara uyğun müəssisələrin yaradılmasına xüsusi önəm verilir. Turist yerləşdirmə obyektlərinin sayı artırılır. Bu obyektlər nə qədər çox olsa, xidmətin səviyyəsi nə qədər yüksək olsa, ölkəmizə turist axını da bir o qədər artacaq.

Azərbaycanda mövcud olan potensialdan səmərəli istifadə, həyata keçirilən layihələr, infrastrukturun qurulması turizmin sürətli inkişafına töhfələrini verir və bu daha yüksək bir şəkildə davam edəcək.

ZÜMRÜD

## “2018-ci il danışıqlar üçün çox əlverişli il ola bilər”

**“B**ildiyiniz kimi bu il həm Azərbaycan, həm Ermənistan həm də Rusiyada seçkilər keçiriləcək. Belə olan halda, 2018-ci ildə danışıqlar prosesi ilə əlaqədar əlverişli şərait olduğunu demək mümkün deyil”. Bu fikirləri SİA-ya politoloq Qabil Hüseynli deyib. Dağlıq Qarabağla bağlı danışıqlar prosesi-nin taleyinin həm Ermənistan, həm də Rusiyadan daha çox asılı olduğunu deyən politoloq söyləyib ki, bütün bunlarla yanaşı, müsbət məqamların da olduğunu da vurğulamaq olar: “Belə ki, Avropa Birliyi problemin həlli ilə əlaqədar danışıqlar prosesinin sürətləndirilməsini tələb edir. ABŞ-da bu mövqedə dayanır. Danışıqlarda problemin həlli ilə bağlı müsbət yanaşmaların çoxaldığının şahidiyik. Rusiya və Ermənistanın problemin həlli ilə əlaqədar müəyyən əngəllər yaratmasına baxmayaraq, dünya münafişinin həllini tələb etməkdədir. Proses belə davam etsə, o zaman danışıqlar prosesində müsbət dinamikanın artacağını gözləmək mümkündür”.



Q. Hüseynlinin fikrincə, danışıqlarda ən zəruri məsələ kompromisə gəlməkdir: “Güman edirəm ki, Ermənistanda prezident seçkilərinə, yeni mart-aprel aylarına qədər məsələnin həlli ilə bağlı hər hansı müsbət addım gözləmək mümkün deyil. Amma seçkilərdən sonra Sarkisyan siyasi hakimiyyətdən getsə, o zaman danışıqlar prosesində dinamika arta bilər. Çünki Karapetyan ölkədə əsas söz sahibinə çevriləcək. Onun problemlərə yanaşması Sarkisyanın yanaşmasından müəyyən qədər fərqlənə bilər”. Politoloq qeyd edib ki, bu il Rusiyanın özündə də problemə yanaşma tərzində müəyyən dəyişikliklərin olacağını proqnozlaşdırmaq mümkündür: “Rusiya-Azərbaycan münasibətləri möhkəmlənir və yeni-yeni çalarlarla zənginləşir. Bu nöqtəyi-nəzərdən Rusiyanın yanaşmasından müsbət nəse gözləmək olar”. Q. Hüseynli əlavə edib ki, ümumiyyətlə əksər ekspertlər, ölkələr 2018-ci ili danışıqlar üçün çox əlverişli hesab edirlər: “Ona görə də, Azərbaycanın xarici siyasəti bu istiqamətdə fəallığını artırmaqdadır. Bildiyiniz kimi yanvar ayının ikinci yarısında Azərbaycan və Ermənistan XİN başçıları görüşü nəzərdə tutulur. Bu görüşdə prezidentlərin görüşünü hazırlamaq əsas məqsədlərdən biridir. Ola bilsin bu görüşdən danışıqlar prosesinə təkan verə biləcək nəticələr çıxsın. Sarkisyan dövrünə çox ehtiyatla yanaşmağın tərəfdarıyam. Amma hər halda, bu məsələdə müəyyən irəliləyişlərin olacağını təxmin edirəm”.

## Qubada dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları onlar tapılanadək davam etdiriləcək



**Q**uba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları onlar tapılanadək davam etdiriləcək. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Qubada itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda keçirilən mətbuat konfransında fəvqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə deyib. Faiq Tağızadə bildirib ki, bunlarla bağlı nazir Kəmaləddin Heydərrovun göstərişi var. Alpinistlər tapılanadək axtarış-xilasetmə əməliyyatları davam etdiriləcək. Qeyd edək ki, Fəvqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə bir qrup jurnalist Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışlarının getdiyi ərazi ilə tanış olmaq üçün bölgədə səfərdədir.

## Naxçıvan Günəş Elektrik Stansiyasında keçən il 31,5 milyon kilovat-saatdan çox enerji istehsal olunub

**Ö**tən il Naxçıvan Günəş Elektrik Stansiyasında istehsal edilən enerji 1,5 milyon kilovat-saat artaraq 31 milyon 586 min kilovat-saat olub. AZƏRTAC xəbər verir ki, 2017-ci ildə həyata keçirilən tədbirlərdən sonra Naxçıvan Günəş Elektrik Stansiyasında ümumi panellərin sayı 86 minə, stansiyanın gücü isə 22 meqavata çatdırılıb. Stansiyada quraşdırılan hər bir panelin gücü 260 vattır. Naxçıvan Günəş Elektrik Stansiyasında il ərzində 33 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal olunacaq. Muxtar respublika ərazisində günəşli saatların orta illik kəmiyyətinin 2600-2800 saat təşkil etməsi Günəş Elektrik Stansiyasının səmərəli fəaliyyətinə imkan verir. Alternativ və bərpa olunan elektrik stansiyalarında istehsal olunan enerji ümumi istehsalın 60 faizini təşkil edir ki, bu dünyada yuxarı göstəricilərdəndir.



## 2017-ci ildə Ukraynaya idxal olunan xam neftin 85,2 faizi Azərbaycanın payına düşüb

**2**017-ci ildə Ukrayna 442,2 milyon dollar dəyərində xam neft və qaz kondensatı idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur. AZƏRTAC Ukrayna Dövlət Maliyyə Xidmətinin yaydığı hesabatla istinadla bildirir ki, idxal həyata keçirilən ölkələr arasında Azərbaycan birinci yerdədir. 2017-ci ildə əsas neft ehtiyatları Azərbaycandan (85,2 faiz) - 376,8 milyon dollar dəyərində idxal edilib. Birinci üçlüyə İran (8,5 faiz, 37,7 milyon dollar) və Qazaxıstan (3,9 faiz, 17,5 milyon dollar) daxildir. Digər ölkələrdən Ukraynaya 10 milyon dollar dəyərində xam neft idxal edilib. Qeyd edək ki, 2016-cı ildə Ukraynaya xam neftin idxalı 173,8 milyon dollar dəyərində olub. Bu da 2015-ci ildəkindən 2,1 dəfə çoxdur.

10 yanvar 2018-ci il

# Müxalifət parçalandıqca cılızlaşır və cırtıdanlaşır

**B**ir çox ölkələrdə müxalifət sivil qaydada mübarizə aparır, hakimiyyəti qazanmaq üçün öz platformasını bəyan edir, ölkədə daha səmərəli islahatların aparılması, xalqın rifahı, sosial durumunun yaxşılaşdırılması, siyasi, iqtisadi, mədəni, hərbi və sair sahələrdə nailiyyətlərin əldə edilməsi istiqamətində yeni təklif və təqdimatla çıxış edir. Müxalifət qüvvələrinin bu istiqamətdə fəaliyyət sərgiləmələrində əsas məqsəd ictimai dəstəyə nail olmaq, xalqın etibarını və nəticədə isə, səsinə qazanmaqdır. Müxalifət partiyalarının birləşmələri, vahid namizədlə seçkilərə qatılmaları halları da istisna deyil. Belə ki, partiyaların hər biri seçkiqabağı fəaliyyətinin qənaətbəxş olmayacağından ehtiyatlanaraq, bütün resurslarını bir arada birləşdirərək, realığa daha yaxın olmağa can atır və hətta bir-birinə güzəştə gedərək, ən güclü vahid namizədlə seçkilərə qatılır.

## Hər seçki məğlubiyyətindən sonra müxalifət 5 illik yuxuya gedir

Azərbaycan müxalifəti isə, bu vaxta qədər, hər seçki ərafəsində xüsusi canfəşanlıq edir, vədlər verir, gurultulu, papulist çıxışlarla gündəmə gəlir, çox iddialı görkəm alır, ictimaiyyəti də inandırmağa çalışır ki, güya bu dəfə səs də qazanacaq, qalib də gələcək. Lakin hər dəfə seçki zamanı belli olur ki, bütün çıxışlar boş söz yığınınan başqa bir şey deyilmiş və müxalifətin acınacaqlı məğlubiyyəti qaçılmazdır. Belə biabırçı məğlub duruma düşdükdən sonra, seçkidə heç bir nəticə qazanmayan müxalifət partiyalarının, onların liderlərinin, funksionerlərinin, heç nə olmamış kimi, heç bir vəd etməmiş kimi, heç bir iddia irəli sürməmiş kimi səsləri də çıxmır və bir güşədə qış yuxusuna da yox, 5 illik dərin yuxuya gedirlər.

Heç bir müxalifət qurumu illərin təcürbəsinə, hər dəfə acınacaqlı məğlubiyyətin səbəblərini, əcnəbi ölkələrin bu yöndə halını təhlil etmir: Hər dəfə yuxudan oyadan olanda da, şər-böhtan yağdırmaqla diqqəti yayındırmağa çalışır və yuxulamaqda davam edir. Əks halda, dünya ölkələrinin sivil mübarizə metodlarından faydalana bilər, ən azından, ictimaiyyət arasında müəyyən bir faiz nüfuza sahib ola bilərdilər. Doğrudur, bu gedişlə “vahid namizəd”in də bir ümid yeri yoxdu, amma heç olmasa, seçkilərdə “vahid namizəd”lə çıxış edərdilər. Heç olmasa, biri digərinə gü-



zəştə gedə bilərdi, ictimaiyyətə bir seçki mədəniyyəti nümayiş etdirilərdi. Amma belə olacağı heç ağılasığan deyil və mümkünsüzdür. Çünki hər biri, öz növbəsində, özündən başqa digərini ya bəyənir, ya güzəştə getmək niyyətinə deyil, ya da digərləri ilə yanaşı, özünü də namizədləyə, guya ki, layiq bilir.

## Üzvləri 5-10 nəfər qohumlarından ibarət partiya rəhbərinin hay-küy salması liderlikdirmi?

Maraqlıdır, prezidentliyə bu qədər müxalifət namizədi ola biləcək ölkədə müxalifət düşərgəsi qlobal da yox, nə qədər regional layihələrə imza atıb? Axı, hər biri, öz növbəsində, özünü lider hesab etdiyi “cırtıdan” partiya funksionerlərinin liderlik və hakimiyyət iddiası var. Görəsən, nəyin lideridir bunlar? Beş-on nəfər qohum-əqrəbasından ibarət üzvü olan “cırtıdan” partiyanın akt zalında pafoslu nitq irad etmək, yoxsa küçə və meydanlarda idarə edilməyən azsaylı kütlənin qarşısında, qeyri-etik şəkildə hay-küy salmaq liderlikdirmi? Xarici ölkələrin sivil mübarizə metodlarını öyrənə bilmədikləri bir yana, bəs, liderlik keyfiyyətlərinin nədən ibarət olduğunu belə mütaliyə yolu ilə də olsa öyrənə bilmirlərmə?

Zənn edək ki, kitabdan-dəftərdən də öyrənə bilmirlər, bəs müxalifət, illər öncə, müstəqil Azərbaycanın memarı və qurucusu, ölkəmizin uğurlu siyasi, iqtisadi, hərbi, mədəni və sair strategiyasının müəllifi, yurdumuzu dünyada tanıdan dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin liderlik keyfiyyətlərini də görüb, liderliyin nədən ibarət olduğunu öyrənmədilərmə? Hər bir halda, yəni özlərini görməzliyə belə vursalar da, bu, onları məsuliyyətdən azad etmir və özlərinə qondarma lider adı qoymağa haqq vermir.

Xalq, Ümummilli Liderinin də, Onun layiqli davamçısı Prezident İlham Əliyevin də liderliyini layiqincə qiymətləndirib və qiymətləndirəcək. Ölkəmizin inkişafı, tərəqqisi istiqamətində görülən işlər, əldə olunan nailiyyətlər, dünya ölkələri arasında qazanılan nüfuz, imza atılan qlobal layihələr ictimaiyyətin diqqət mərkəzindən kənarda deyil. Azər-

baycan xalqı öz rəhbərinə güvənir və bütün ictimaiyyət hər an dövlət başçısı, Prezident İlham Əliyevi dəstəkləməyə hazırdır. Məhz buna görə də, ölkə Prezidenti daim xalqın dəstəyinə inanır və buna haqqı da var.

## Mücadiləsi məhəllə davası səviyyəsində olanların liderliyi də, elektoratı da elə bu səviyyədədir

Belə bir dəstəyə haqqı çatmayan isə, elektoratı, nüfuzu, ümumilikdə, əgər, neqativ əməllərini, xəyanətlərini nəzərə almasaq, heç bir fəaliyyəti belə olmayan müxalifət və onun yalançı liderləridir. Küçələrdə, prospektlərdə piket çağırışına məhəl qoyulmayan müxalifətin fiaskosu, bir sözlə, realıq göz qabağındadır. On milyona yaxın əhalisi olan Azərbaycanda, müxalifətin ən böyük toplantısında, ən “gurultulu” mitinqində iştirak edən min nəfər, heç əhalinin 1%-i belə deyil. Bu statistik göstəriciyə belə bağlayan funksionerlərin, nəinki lider, heç normal təfəkkür qabiliyyətinin olması belə şübhə doğurur. Digər tərəfdən, nəzərə alsaq ki, bu min nəfər toplaşanların da bir hissəsi peşə fəaliyyətini həyata keçirmək məqsədilə toplaşanlar idi, bir hissəsi bir partiya liderinə, digər bir hissəsi hansısa siyasi qurum rəhbərinə, daha bir hissəsi də heç hələ də toplaşmanın fərqində deyildi, belə məlum olur ki, bu liderlərin mücadiləsi məhəllə davası səviyyəsindədir və liderliyi də, elektoratı da elə bu prizmanı xatırladı.

Ən maraqlı məqam isə odur ki, normal fəaliyyət mexanizmi, ictimai dəstəyi, ümumilikdə belə, heç bir çəkisi olmayan müxalifət, hələ öz daxilində də bir yox, bir neçə qrupa parçalanır. Parçalandıqca da cılızlaşır, cırtıdanlaşır və hər mənada, gücünü itirir. Görəsən, bu parçalanmanın mahiyyətini başa düşməyən, yoxsa elektoratı yox dərəcəsinə olan müxalifət düşərgəsini parçalayıb, bu yox olanı da heçə çevirmək bunların vecinə də deyil? Hər bir halda, təkcə nəticə deyil, yol da belli olur. Bu “funksionerləri”, “liderləri” nə səs, nə də qələbə qazanmaq maraqlandırmır. Çünki onsuz da qələbəyə ümidləri belə yoxdur və yeganə haqlı olduqları məqam da elə bundan ibarətdir.

Belə olan halda, qalır özünü ictimaiyyətə vacib fiqur, ana müxalifət, dedə partiya kimi sıırmaq, nəticədə, əleyhi-mizə çalışan xarici keşfiyyət orqanlarına, təşkilatlara, qurumlara, lobbilərə özünü ən birinci kimi təqdim edib, bundan çirkin məqsədlər üçün yararlanmaq. Azərbaycan əleyhinə çalışan təşkilatların, ermənipərəst qüvvələrin ssenarisi ilə ölkə daxilində xaos nail olmaq üçün ciddi-cəhdləri nəticəsiz qalsa belə, ssenaristlərdən xəyanət müqabilində əldə etdikləri vəsaitlər çirkin niyyətlərin çirkli məhsuludur. Hətta bu çirklə məhsulu belə bir-biri ilə bölməmək üçün nə birləşmək meyilləri var, nə də eyni istiqamətdə fəaliyyət göstərmək. Məhz lobbilərin, xristian həmrəyliyi, ermənipərəst təşkilatların, əcnəbi qüvvələrin qulu, marianeti olmağı belə bir-biri ilə paylaşa bilməyən müxalifətin, ələlxüsus, seçki ərafəsində birləşməsi, namizəd statusunu bölüşməsi inandırıcı deyil və bunu gözleməyə dəyməz.

**İnam Hacıyev**

## Sumqayıtda narkotik satan şəxs tutulub

**B**aş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, araşdırmalarla onun şəhər sakini, əvvəllər məhkum olunmuş Ağavərdi Qarayev olduğu məlum olub. Baxış zamanı onun üzərindən 20,134 qram heroin aşkar edilərək götürülüb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib və oradan əlavə olaraq 180,025 qram heroin aşkar edilərək götürülüb. Polis əməkdaşları tərəfindən A.Qarayevin narkotiki əldə etdiyi mənbə də müəyyən edilib. Görülmüş tədbirlərlə narkovasiyəni ona satmaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Elçin Xan-kışiyev də saxlanılıb. Baxış zamanı ondan 2,015 qram heroin götürülüb. Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri aparılır.



## Abşeronda evdən pul və qızıl oğurlandı



**A**bşeron rayonunda mənzildən külli miqdarda pul və qızıl zi-nət əşyaları oğurlayan şəxs yaxalanıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Ramin Həmidovla bağlı Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 2-də rayon ərazisindəki evlərin birindən 7850 manat və 3930 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilib.

## Bakıda avtobus piyadanı vurdu

**B**akıda marşrut avtobusu yolu keçən piyadanı vuraraq öldürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yanvarın 8-də saat 07:00 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini İsa Hacıyev idarə etdiyi “Daewoo” markalı, 36 saylı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Sabir Bədəlovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Xətai RPİ tərəfindən araşdırma aparılır.



## “Milli Ön” terminalından oğurluq edən şəxs saxlanılıb

**D**axili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzinə Bakının Nizami rayonu H.Əliyev prospektində dayanancaqlardan birində quraşdırılan “Milli Ön” ödəmə terminalının qıfılının naməlum şəraitdə sındırılması və oradan 1059 manat məbləğində pulun oğurlanması barədə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumat dərhal ərazi üzrə Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinə ötürülüb. Bölmənin əməkdaşları tərəfindən “isti izlər”lə həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş paytaxt sakini Kamran Kərimov saxlanılıb. O, istintaqa ifadəsində üzərində gəzdirdiyi balta ilə gecə saatlarında həmin aparatı sındırdığını və oradakı pulları taladığını bildirib. Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.



## Kompüter salonunu qarət edən dəstə üzvləri yaxalanıb

**S**abunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə L.Məmməd-bəyli küçəsindəki kompüter salonlarından birindən oğurluq edilməsi barədə müraciət daxil olub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, əməliyyat qrupu tərəfindən hadisə yerində müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla salona pəncərədən girmək yolu ilə 9 ədəd oyun aparatı, noutbuk və 9 ədəd pultun oğurlandığı məlum olub. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu 3 nəfərin törətdiyi müəyyən edilib. Görülmüş tədbirlərlə Bakı şəhər sakinləri Fərid Şabanov, Ağa Əsgərov və Elvin Vəliyev saxlanılıblar. Onlar törətdikləri bu cinayət əməlini etiraf ediblər. Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Faktla bağlı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə cinayət işi başlanılıb.

# İnsan hüquqlarının mahiyyəti və vətəndaşların hüquqi statusu

**İnsan hüquqları, onların sosial kökləri təyinatı, bəşəriyyətin tarixi, sosial-mədəni inkişafının əbədi problemlərindən biridir. Bu haqlar daim dini, fəlsəfi, siyasi və etnik fikrin diqqət mərkəzində durmuşdur. İnsan haqları mürəkkəb və çoxcəhətli fenomendir. Müxtəlif dövrlərdə siyasi-hüquqi dəyişməz dəyər olmuşdur, gah dini etnik, gah da fəlsəfi əhəmiyyət kəsb etmişdir. İnsan haqları bir-birini qarşılıqlı tamamlayan insan və dövlət kateqoriyaları arasında əsas yeri tutur.**

İnsan hüquqları və ya insan haqları - Humanizm və Maarifçilik Dövründə insanların təbii və dərəkədən irəli gələn subyektiv hüquqları təsvir edir. İnsan haqlarının əsas konsepti ondan ibarətdir ki, bütün insanlar insan olmalarına görə hamısı eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hamıya aid edilir.

İnsan hüquqları institutu, məzmun etibarilə həm müxtəlif, həm də eyni statusa sahib olmayan hüquqları tədqiq edir və qoruyur. Lakin mülkiyyət hüququ təbii və əsaslı hüquq olduğu halda, konkret bir həyat tərzində ətrafında birləşməyi təmin edən həmrəylik (solidarity) hüquqlarının mahiyyəti belə tam aydınlığa qovuşmayıb. Habelə, insan hüquqları institutu mənbə etibarilə, beynəlxalq sənədlərə söykəndiyi kimi, milli qanunvericilik müddəalarına da əsaslanır. Konkret hüququn məzmununun doldurulması da maraqlıdır. Belə ki, mülkiyyət hüququnun məzmununu dolduran mülki hüquq olduğu halda, söz azadlığı kimi hüquqların məzmununu fəlsəfə və siyasət elmi doldurur. Konkret hüquqlar baxımından, bunu niyə bilməliyik? Məsələn, ayrışdırıcıya məruz qalmama hüququnun necə formalaşdığını bilməsək, müxtəlif hadisələrdə onu düzgün tətbiq edə bilməyəcəyik. Yeni hüquq hansı prinsiplərin təmin edilməsinə yönəlir və mütləq bilinməlidir. Burada bir məsələni qeyd etməliyik. İnsan hüquqları institutu anarxiya rejiminə yönəlmir və insanın hər istədiyini edə biləcəyi bir mühiti formalaşdırma məqsədini güdmür. Dövlətin insan hüquqlarına hörmətlə yanaşması, dövlətin bu sahədə tənzimləmə aparma səlahiyyətini aradan qaldırmır, ancaq bu tənzimləmənin məqsədini tənzimləyir və məhdudlaşdırır. Anarxiya nizamı, bütün hüquqları təhlükə altına aldığına görə, nizam-intizam qorunmalıdır və dövlətin hakimiyyət səlahiyyətlərinə də hörmətlə yanaşmaq lazımdır. Lakin hakimiyyət səlahiyyətləri, insanların legitim və ağlabatan maraqlarının məmursundan ibarət olan ictimai maraqların doyurulmasına yönəlməlidir. Burada insan hüquqları nəzəriyyəsi, demokratik rejimlərə bir məhdudiyyət gətirir və konkret insanın çoxluq tərəfindən pozulmaz hüquqlar "qalası" göstərir. Avtoritar rejimdə isə, insan hüquqları institutu bir az daha fərqli məqsəddə yönəlir və effekt də daha zəif olur; o simvolik bir protestə və zül-

mə qarşı dirənən çoxluğun ideologiyasına çevrilir.

İnsan haqları demək olar ki, dünyanın bütün ölkələri tərəfindən qəbul edilir. Bu məsələnin universallığından, çox vaxt bu və ya digər dövlətlərdə insan haqlarından sui-istifadə halları əsas götürülərək, onlara qarşı hərbi və iqtisadi təzyiq göstərmək üçün istifadə edilir. Konstitusiyalarda əsas hüquqların və beynəlxalq razılaşmaların köməyi ilə insan haqları inkar olunmaz bir hüquq kimi qəbul edilməlidir. Beynəlxalq aləmdə insan haqları BMT-nin deklarasiyası ilə qanunlaşdırılmışdır.

İnsan haqları bir çox hallarda, bütün insanların eyni haqqa malik olması ideyasına uyğun olaraq, aşağıdakı kimi ifadə olunur:

Hər bir insan onun malik olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, doğum və başqa hallardan asılı olmayaraq, təmin olunmuş insan haqlarına və azad olmaq hüququ-

Başqa cür ola da bilməz, çünki hər bir şəxs, onun öz istəyindən asılı olmayaraq, birincisi, müəyyən dövlətin vətəndaşıdır və ikincisi, bu və ya başqa bir sosial, yaxud etnik qrupun nümayəndəsidir.

Gündəlik həyatda hər bir insan, müəyyən sosial rolu yerinə yetirir. Həmin rollar məcmu halında şəxsiyyətin sosial statusunu müəyyən edir. Şəxsiyyətin sosial statusunun özü, artıq onun fərdi siyasi mövcudluğunun əsaslarını şərtləndirir və hətta əgər hər hansı bir şəxs özünü siyasətdən kənar hesab etmiş olsa da, o, bu və ya başqa bir səviyyədə siyasi münasibətlərə cəlb olunmuş olur.

Hikmət Babaoğlunun qeyd etdiyi kimi: "İnsan hüquqlarını qorumaq və onlara hörmət etmək, bu sahədə müvafiq siyasət həyata keçirmək hər bir ölkənin daxili işi kimi deyil, ümumi qayğı və məsuliyyət predmeti kimi qəbul olunur. Hər bir ölkədə hüququn aililiyi ilə yanaşı, insan hüquqları dövlətin demokratikliyinin əlaməti və beynəlxalq əməkdaşlığın demokratik əsasını təşkil edir. Demokratiya və insan hüquqlarının birbaşa və əks əlaqəsi olduqca sadədir: insan hüquqlarına hörmət olmadan demokratiya ola bilməz və əksinə, əsl demokratiyanın bərqərar olması insan hüquqlarının təmin edilməsi üçün şərait yaradır.

İnsan hüquqlarının dövlətin konstitusiyasına daxil edilməsi



na matikdir.

İnsan haqları azadlıq, əmin-amanlıq və ədalətliklə sıx bağlı olan anlayışdır. Bu, onların universallığı, bərabərliyi və ayrılmazlıq vəhdətini də özündə əks etdirir. Onlar planetdə və Yer kürəsində yaşayan bütün insanlara aiddir.

Siyasi münasibətlər sahəsinə qədəm qoyan hər bir insan, ilk növbədə, öz şüuru və davranışı ilə həmin münasibətlərə müəyyən təsir göstərir və bununla da sanki "siyasəti yaradır". Bu mənada, insan siyasətin subyekti kimi çıxış edir və onun bu statusu siyasətin kollektiv subyektlərinin statusundan fərqlidir. Başqa sözlə, insan siyasətin xüsusi subyektidir. İnsanın siyasət subyekti olması onun ictimai mahiyyətinin konkretləşməsi deməkdir. Belə ki, insan cəmiyyətdə onsuz da müəyyən siyasi mənafelərin, ziddiyyətlərin daşıyıcısı və ifadəçisi kimi çıxış edir.

konsensusun və siyasi sabilliyin əldə olunması prosesinin başlanğıc nöqtəsidir. Onların konstitusiyası səviyyəsində təsbit edilməsi ayrı-ayrı hakimiyyət strukturları və eləcə də, bütövlükdə, dövlət hakimiyyəti tərəfindən hakimiyyətdən sui-istifadə imkanlarını məhdudlaşdırır və totalitar idarəetmə formasının təşəkkülünün qarşısını alır".

Dövlət və insanın qarşılıqlı münasibətlərinin hüquq rejimini qanunlar müəyyənləşdirir. Burada insan və vətəndaşın hüquq və azadlıqları əsas yer tutur. Hüquq özünün klassiki mənasında cəmiyyətin və ictimai münasibətinin əsas tənzimləyicisidir, o, özündə normativliyi və ümumi məcburiliyi əks etdirir. Hüquqi normalar ictimai münasibətlərə bu və digər şəkildə təsir edir. İnsanın hüquqlarını müxtəlif meyarlara əsasən təsnif etmək olar.



**Azərbaycan Respublikasının Prezidenti yanında  
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına  
Dövlət Dəstəyi Fondu**

# KIVDF

[www.kivdf.gov.az](http://www.kivdf.gov.az)

*Bu yazı Azərbaycan Respublikası Prezidenti  
yanında Kütləvi İnformasiya Vasitələrinin  
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə  
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının  
müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət  
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi  
fəallığının artırılması" istiqaməti  
çərçivəsində hazırlanıb*

UDHR-in 3-21-ci maddələri arasında, habelə, 1966-cı il tarixli BMT Mülki və Siyasi Hüquqlar haqqında Sazişdə (ICCPR) tapıb. İqtisadi, sosial və mədəni hüquqlar isə, UDHR-in 22 - 28-ci maddələri arasında, Avropa Sosial Şərtində, habelə, yenə 1966-cı il tarixində bu hüquqlar üçün xüsusi olaraq tənzimlənən iqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktı (ICESCR) göstərilir.


BMT səviyyəsində iki ayrı Paktın hazırlandığını görürük. Bunun səbəbi nədir? UDHR-də hər iki nəsil hüquqlar birləşdirildiyi halda, niyə 1966-cı il Paktlarında bunlar ayrı müqavilələrdə tənzimlənilib? Səbəbi budur ki, bu hüquqlar fərqli hüquqi rejimə tabedir və dövlətlərə gətirdiyi öhdəliklər də fərqlidir. Sosial hüquqları təminləmənin həm ideoloji, həm də iqtisadi yönəli var, hər dövlətin də şəraiti buna uyğun olmaya bilər. Mülki və siyasi hüquqlar baxımından, vəziyyətin belə bir cəhəti də vardır ki, başda SSRİ olmaqla, bəzi dövlətlərin öz təbəələrinə bütün bu hüquqları tanımaq niyyətləri yox idi. Bu səbəblə, bu Paktlara həm qeyd-şərt imkanları gətirildi, həm də hüquqlar ayrı-ayrı sənədlərdə (Konvensiyalarda) tənzimləndi. Üçüncü nəsil hüquqlara gəldikdə, bunlarla bağlı hər hansı beynəlxalq sənəd mövcud deyildir".

**Vahid ÖMƏROV,**  
**fəlsəfə üzrə fəlsəfə doktoru**

## Balın soyuducuda saxlanması onun keyfiyyətini itirir

İllərdən bəri balın insan sağlamlığı üçün çox xeyirli bir qida olduğu haqda danışılır. Faydalı fermentlər, proteinlər, turşular, vitamin və minerallarla zəngin olan bal enerji və şəfa mənbəyi kimi qəbul edilir. Lakin qida dəyəri çox yüksək olan bu məhsulun düzgün qəbul qaydasını bilmək vacibdir. Belə ki, araşdırmalar göstərir ki, bal +43 dərəcə istiliyə məruz qaldığı halda tərkibindəki bütün faydalı fermentlər, proteinlər, turşular, vitamin və minerallar öz keyfiyyətini itirir. Yəni, isti çay və ya südə qarışdırılaraq içilən balın heç bir faydası olmaz, bunu əvəzinə ilıq süd və ya çaya qatılaraq içilən bal daha faydalı olur.

Bununla yanaşı balın soyuducuda saxlanması da onun keyfiyyətini aşağı salır. Balın ən yaxşı saxlanılma qaydası otaq temperaturunda günəş işığına məruz qalmayan sərin və qaranlıq bir yerdə saxlamaqdır.



## ŞOK İDDİA: Makijaj sonsuzluq yaradır?



Xanımların hər gün istifadə etdikləri makijajla bağlı maraqlı və həm də qorxulu bir iddia ortaya atılıb. Belə ki, kosmetik məhsullar istifadə edən bir qadının bədənini, hər gün ən az 500 kimyəvi maddənin təsirinə məruz qalır. Həkimlər isə bu kimyəvi maddələrin sonradan hormonal pozğunluq yaratdığını və sonsuzluğa səbəb olduğunu bildirir. Bundan başqa, kosmetik məhsulların xərçəng xəstəliyinə yol açması da mümkündür. Pomada, lak, tonal krem, deodorant, ətir, bədən losyonu, saç spreyi kimi məhsulların kimyəvi analizinin ardından şotlandiyalı alimlər erkən yaşda kosmetikadan istifadə edilməsinin daha riskli olmasını üzə çıxarmaqla yanaşı, hamilə qadınların bu tip məhsullardan istifadəsinin daha çox problemə üzləşməsinin mümkünlüyünü ortaya qoyub. Belə ki, araşdırmalara görə, kosmetik vasitələrdən istifadə edən hamilə qadınlar ilk üç ay ərzində bu vasitələrdən imtina etməsə, dünyaya gələcək uşağda sonsuzluq probleminin olma ehtimalı yüksəkdir. Bundan əlavə, aparılan araşdırmalar bitki mənşəli kosmetik vasitələrin də zərərli olduğunu ortaya qoyub.

## Finlandiyada dünyada ilk sosial şəbəkə lifti yaradılıb

Vantaadakı Myyurmya-ki ticarət mərkəzində (TM) quraşdırılmış liftin xüsusi ekranında bu ticarət mərkəzinə gələnlərin qeyd olunduğu sosial şəbəkələrdən mətnlər və fotoşəkillər nümayiş etdirilir. Ekranı nümayiş etdirilən materiallar arasında Myyurmya-ki ticarət mərkəzinə gələnlərin Instagram fotoları və Feysbuk statusları var. Layihə müəlliflərinin fikrincə, bu yenilik ticarət mərkəzinin müştəriləri arasında əlaqə yaratmalı, onların alış-verişini rahatlaşdırmalıdır. Satıcılar sosial şəbəkə liftinin köməyi ilə öz mallarını reklam etmək üçün yeni imkanları sınaqdan keçirirlər. Vantaada quraşdırılmış lift dünyada bənzəri olmayan bir yenilikdir. Myyurmya-ki ticarət mərkəzinin sahibi olan Citycon şirkəti gələcəkdə Finlandiyanın və Skandinaviyanın müxtəlif guşələrində daha bir neçə belə lift quraşdırmağı planlaşdırır.



## ELAN

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai sinif metodika və metodologiyası ixtisası üzrə I kurs magistri Qurbanova Zəhra Xaləddin qızının adına verilmiş magistr bileti itdiyi üçün etibarsız sayılır.

\*\*\*

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai Təhsil fakültəsinin I kurs tələbəsi Bağışova Nərgiz Namiq qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

# SƏS

Son səhifə

10 yanvar

## “Neftçi” “Keşlə” ilə qarşılaşacaq

“Neftçi” PFK 2017-ci ildə ilk oyununu yanvarın 14-də keçirəcək. SİA-nın məlumatına görə, komanda “Keşlə” klubu ilə qarşılaşacaq. İsmət Qayıbov adına təlim-məşq bazasında olacaq yoxlama oyunu saat 15:00-da başlanacaq. Yanvarın 17-dən etibarən Türkiyədə keçiriləcək təlim-məşq toplanışı çərçivəsində nəzərdə tutulan hazırlıq görüşlərindən birində rəqib dəyişib. “Neftçi” yanvarın 25-i Odessa “Çernomorets”i ilə deyil, Sofiya “Slaviya”sı ilə üz-üzə gələcək.

Xatırladaq ki, komanda Antalyadakı təlim-məşq toplanışı çərçivəsində yanvarın 22-də Rusiyanın “SKA-Xabarovsk”, 25-də Rumıniyanın “Konkordiya”, 27-də isə Rusiyanın “Kriya Sovetov” klubları ilə də qarşılaşacaq.



## Koutinyo “Barselona”da Arda Turanın formasını geyinəcək

“Liverpool”dan “Barselona”ya transfer olunan Filipp Koutinyonun yeni klubunda hansı nömrəli formanı geyinəcəyi bəlli olub. Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbəre görə, braziliyalı futbolçu Kataloniya təmsilçisində 7 nömrəli formada çıxış edəcək. Klubun rəsmi mağazalarında Koutinyonun adı yazılmış 7 nömrəli formaların satışa çıxarıldığı bildirilir. Qeyd edək ki, hazırda “Barselona”da 7 nömrəli formanı Arda Turan geyinir. Onun çıxış etdiyi nömrənin Koutinyoya verilməsi Ardanın komandadan göndəriləcəyinin dəqiqləşdiyini göstərir.

## Useyn Bolt “Mançester Yunayted” ilə kontrakt imzalayacaq?

Yüngül atletika üzrə səkkizqat Olimpiya çempionu Useyn Bolt futbolçu olmaq niyyətini təsdiqləyib. Otuz bir yaşlı yamaykalı sprinter deyib: “Zədələrim sağalıb və mən yenidən yaxşı formadayam. Mart ayında Dortmundda müayinədən keçməyə hazırlaşırıam, bundan sonra mənim futbolçu karyerama başlamağım məlum olacaq. Əgər “Borussiya”da mənə hər şeyin qaydasında olduğunu və bir qədər məşq etmək lazımlığını söyləsələr, belə də edəcəyəm. Ümumiyyətlə, mən “Mançester Yunayted” ilə kontrakt imzalamağı arzulayıram. Dortmundda məni yararsız hesab etsələr, o zaman inadla məşqlərə davam edəcəyəm. Aleks Ferqyusonla danışmışam və ondan kömək istəmişəm. O cavab verib ki, əgər yaxşı hazırlaşsam və formada olsam, mənə kömək etməyə çalışacaq”.



## “Yuventus” Əmrə Cana təklif göndərib

“Yuventus” “Liverpool”un futbolçusu Əmrə Cana təklif göndərib. Bu barədə “Sky İtalia” idman nəşri xəbər yayıb. Məlumatda deyilir ki, Turin təmsilçisi türkəsilli alman yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalamaq istəyir. O, bu təklifi qəbul edəcəyi təqdirdə, həftəsinə 100 min avro maaş alacaq. Qeyd edək ki, Ə.Canın “Liverpool”la müqaviləsi bu mövsümün sonuna qədər. Əlavə edək ki, “Yuventus”un idman direktoru Cuzeppe Marotta bundan əvvəl 23 yaşlı oyunçunun transfer siyahılarında olduğunu təsdiqləmişdi.

## Pato: “Milan” mənə dünyada tanınmaq imkanı verdi”

“Milan”ın sabiq futbolçusu Aleşandre Pato karyerasını “Tianjin Quanjian” klubunda davam etdirir. SİA-nın məlumatına görə, braziliyalı forvard heyətində 150 oyun keçirdiyi “rossoneri”yə qarşı xoş hisslərini dilə gətirib: “Milan mənim evimdir. O, Braziliyadan kənarda ilk klubum olub. Bu klub mənə dünyada tanınmaq imkanı verdi. Avropada oynamaq, titullar qazanmaq və böyük futbolçularla eyni komandada çıxış etmək fürsəti əldə etdim. “Milan”da hələ də dostlarım var. Onların uğuruna sevinirəm. Berlusconi və Adriano Galliani ilə münasibət saxlayırıq. “Milan”ın yaxşı komanda kimi qalacağına inanıram. Qayımaq? Hazırda Çində oynayırıam. Orda özümü xoşbəxt hiss edirəm. Amma gələcəkdə nə olacağını kim deyə bilər? “Milan” və ya Avropanın digər klublarından təklif alsam, onları nəzərdən keçirərəm”.



**Baş redaktor:**

**Bəhrüz Quliyev**

**Baş redaktorun müavinləri:**

**Valeh Məhərrəmli  
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,  
Üzeyir Hacıbəyov  
küçəsi, 32.**

**Şəhadətnamə: № 022492  
http://www.ses-news.az  
http://www.sesqazeti.az  
E-mail: ses@sia.az  
Tel:598-33-90 Faks:493-11-62**

**Buraxılışa məsul: Mətləb Salahov**

Redaksiyanın mövqeyi ilə müəllifin  
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet “Səs”in komputer mərkəzində yığılır, səhifələnir.  
“Azərbaycan” nəşriyyatında çap olunur

Qəzetdə AzərTAc, SİA, APA və AZADİFORM informasiya  
agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet  
bazar və bazar  
ertəsindən  
başqa hər gün  
nəşr olunur  
Tiraj: 5500**